

REGION

№04 (179) 27.02.2015

Qəzet 2008-ci il martın 15-dən çıxır



PRESS

www.amm.ge

İctimai qəzet

“რეგიონ პრესი” საზოგადოებრივი გაზეთი



(Ətraftı: səh. 6-7-də)

21 fevral beynəlxalq Ana Dili günüdür

Birləşmiş Millətlər Təşkilatı 1999-cu ilin noyabrında Banqladеш səfirinin təşəbbüsü ilə fevralın 21-ni beynəlxalq Ana Dili günü elan edib.

21-22 fevral 1952-ci ildə Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 nəfər şəhid olub.

Banqladеш nümayəndələri fevralın 21-ni məhz həmin şəhidlərin xatirəsinə ehtiram əlaməti kimi Ana Dili günü adlandırılması haqqında müraciət ediblər.



YUNESKO-nun Baş Konfransında 21 fevral beynəlxalq Ana Dili günü elan olunub və üzv ölkələrə bildirilib ki, həmin gün məktəblərdə, universitetlərdə Ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər, konfranslar, seminarlar keçirilsin.

İrakli Qaribaşvili iyunda Bakıya gedəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyyarov Gürcüstan rəsmi səfəri çərçivəsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

Görüş zamanı Baş nazir iki ölkə arasında mövcud olan möhkəm dostluq və strateji tərəfdaşlıq münasibətlərinin hazırkı inkişafından məmnunluğunu bildirib. İ.Qaribaşvili, həmçinin regional əməkdaşlıq sahəsində Azərbaycan və Gürcüstan arasında münasibətlərin nümunəvi xarakter daşdığını qeyd edib.

Xarici işlər naziri strateji tərəfdaşlıq və dostluq münasibətlərinin daha da möhkəmləndirilməsinin iki dövlətin maraqlarına xidmət etdiyini bildirərək, həyata keçirilən enerji və nəqliyyat layihələrinin ölkələrimizin və regionun rifahı baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Görüşdə Azərbaycan və Gürcüstanın qarşılıqlı şəkildə bir-birilərinin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəklədikləri vurğulanıb.

E.Məmmədyyarov İ.Qaribaşvilini iyun ayında Bakıda keçiriləcək İlk Avropa Oyunlarının açılış mərasimində iştirak etməyə dəvət edib.

Baş nazir böyük məmnuniyyətlə dəvəti qəbul etdiyini bildirib.



Azərbaycanın xarici işlər naziri


Marneulidə azərbaycanlılarla görüşüb



Nizami Məmmədzadə

Səh.2-də

TABLO



İbrahimxəlil

Səh.5-ə

Qan yaddaşı: XOCALI 23



Səh.6-7-də

Tbilisidə Bülbülün

büstünün açılışı olub



Nizami Zillioğlu

Səh.10-də

AzərTAc: Şərqlə Qərb arasında media körpüsü

(ixtisarla)

...Medianın gələcəyi kimə məxsusdur? Kim gündəngünə güclənən rəqabətə davam gətirəcək? Bu suallar klassik media nümayəndələrini təbii olaraq daha çox düşündürür. Bəzi həmkarlarım, xüsusən yaşlı nəslin nümayəndələri az qala dünyanı başına götürən sosial medianı qəbul etmək, yaxına buraxmaq istəmirlər. Amma bizim istəyimizdən asılı olmayaraq, zamanın öz çağırışları var və gələcək bu çağırışı duyan, ona cavab verənlərindir.

AzərTAc bu gün Azərbaycan media cəmiyyətinin ən yaşlı üzvüdür: 95 yaş heç də az deyil. İllərlə formalaşmış stereotipləri qırmaq, rəqəmsal dünyamızın tələbinə uyğunlaşmaq çətin olsa da, qaçılmazdır.

Zamanla ayaqlaşmaq üçün yüyürmək, bəzən hətta nəfəsini kəsilməyə qədər qaçmaq lazım gəlir. AzərTAc bu marafona hazırdır: zamanın yükünü öz çiyinlərində daşımağa qadir, müasir xəbər texnologiyalarının dilini bilən gənc heyəti ilə, informasiya yaymağın məsuliyyətini dərk edən və bu işin ustası olan peşəkarlarla.



Bizim üçün dünən də, bu gün də dəyişməyən bir meyar var: xəbər doğru və dürüstlüyü, dəqiqliyi. Bəzən oyun qaydalarının pozulduğu, bəzən obyektivlikdən uzaq, şou və piar xarakterli informasiyaların xəbər məkanını doldurduğu bir vaxtda, internet əsrinin yaratdığı inqilabi dəyişikliklər dalğası fonunda bu ənənələri qoruyub saxlamaq bəlkə də çətinidir. Amma AzərTAc olaraq biz bunu etməliyik.

Zənnimcə, yeganə yolumuz, gələcək uğurun açarı yeniliklə ənənələrin uzlaşdırılması, ortaq məxrəcin tapılmasıdır.

Azərbaycan Dövlət Teleqraf Agentliyinin baş direktoru Aslanova

Möhtərəm Aslan müəllim,

Sizi dünya kütləvi informasiya vasitələri arasında özünün xüsusi yeri və sözü olan AzərTAc-ın – Azərbaycan Dövlət Teleqraf Agentliyinin 95 illiyi münasibətilə ürəkdən təbrik edir, fədakar və peşəkar kollektivinizə can sağlığı, Azərbaycan həqiqətlərinin miqyasının müəyyənəlməsi istiqamətində carçılıq fəaliyyətinizdə uğurlar arzulayırıq.

Azərbaycanlıların Mədəniyyət Mərkəzinin idarə heyəti adından:
Fazil Həsənov
Gürcüstan, Marneuli.

Elmar Məmmədov Gürcüstan Prezidenti ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədov Gürcüstana rəsmi səfəri çərçivəsində Gürcüstan Prezidenti Georgi Marqvelaşvili ilə görüşüb.



E.Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Gürcüstan Prezidentinə çatdırıb. G.Marqvelaşvili, öz növbəsində, səmimi salamlarının və ən

xoş arzularının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.

G.Marqvelaşvili Azərbaycan və Gürcüstan arasındakı strateji tərəfdaşlıq əlaqələrinin region üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. İkitərəfli formatda olduğu kimi, ölkələrimizin Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən üçtərəfli çərçivədə də uğurla əməkdaşlıq etdiyini vurğulayıb.

E.Məmmədov həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələrinin ölkələrimizin müstəqilliyinin möhkəmlənməsinə, inkişafına və regional çiçəklənməyə xidmət etdiyini bildirib.

Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin ölkələrimizin regional mövqeyinin güclənməsinə töhfə verdiyini deyən nazir bu layihəyə Orta Asiya dövlətlərinin də ciddi maraq göstərdiyini diqqətə çatdırıb.

O, üçtərəfli əsasda Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığının əhəmiyyətini qeyd edib.

Görüşdə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı dəstək ifadə olunub.

Azərbaycanın xarici işlər naziri Marneulidə azərbaycanlılarla görüşüb

Gürcüstanda səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədov azərbaycanlıların yığcam yaşadığı Marneuli şəhərinə gəlib.

E. Məmmədov yerli sakinlər və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüş keçirib və onların problemlərini dinləyib.

“Qeyrət” Xalq Hərəkatının sədri Əlibala Əsgərov çıxışında azərbaycanlıların Gürcüstanda seçkidən-seçkiyə yada düşdüyünü və onların əsas problemlərinin hələ də həll olunmadığını deyib. O, son iki ayda Azərbaycana gediş-gəlişin daha da çətinləşdiyini nazirin diqqətinə çatdırıb: “Azərbaycanlılar şəxsi məşinlərlə Azərbaycan Respublikasına keçə bilmirlər. Gürcüstanda yaşayan hər 10 azərbaycanlı ailədən 8-nin Azərbaycanla əlaqəsi var. Lakin onlar öz qohumlarının yanına gedə və kənd təsərrüfatı məhsullarını satmaq üçün Azərbaycana apara bilmirlər”.

Sonra “Qeyrət” Xalq Hərəkatının fəali Zümrüd Qurbanlı, Qaraçöpdən gələn professor Fərhad Xubanlı, “Borçalı” İctimai Birliyinin Gürcüstan nümayəndəliyinin rəhbəri İsmail Bayramov, Heydər Əliyev adına Tbilisi Azərbaycan Dövlət Dram Teatrının əməkdaşı Hidayət Hüseynov və başqaları söz alaraq müxtəlif problemlərdən danışdıblar və müəyyən təkliflər irəli sürüblər. Nazir Azərbaycandakı “Borçalı” İctimai Birliyinin sədri Zəlimxan Məmmədlinin və onun müavini Salman Murğuzovun Gürcüstana buraxılmaması barədə məlumatlandırılıb.

E. Məmmədov bu və ya digər məsələlər haqqında Gürcüstan rəhbərliyi ilə danışıqlar aparıldığını və deyilən məsələlərin həllinə çalışacağını vurğulayıb. Görüşdə Azərbaycanın Gürcüstandakı səfəri Azər Hüseyn, ARDNŞ-in



Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, Gürcüstanın Azərbaycanı səfiri Teymuraz Şarəşenidze, Gürcüstan Baş nazirinin köməkçisi Savalan Mirzəyev, Kvemo Kartli bölgəsinin qubernatoru Paata Xizanişvili, Gürcüstan parlamentinin azərbaycanlı deputatları, Azərbaycan səfirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, ziyalılar və QHT rəhbərləri, jurnalistlər iştirak edib.

Nizami Məmmədov

Elnur "O səs Türkiyə"nin qalibi oldu!

Türkiyənin TV8 kanalında yayımlanan “O səs Türkiyə” musiqi müsabiqəsinin qalibi müəyyənəldi.

Yarışmanın qalibi hamının gözlədiyi kimi Elnur Hüseynov oldu. Elnur finalda yarışdığı 4 nəfəri tamaşaçıların göndərdiyi SMS-lərlə məğlub edərək müsabiqəni birinciliklə başa vurdu.



Erməni publisist:

“Xocalıya görə sizdən üzr istəyirəm”

“Mən Xocalıda yüzlərlə insana qarşı olan soyqırıda ermənilərin iştirakına görə sizdən üzr istəyirəm”.



Bu açıqlama ilə mühacirətdə olan erməni publisist Vahe Avetisyan öz Feysbuk səhifəsində çıxış edib. O, Ermənistanın nə vaxtsa Xocalı qatillərini mühakimə edəcəyinə inandığını bildirib: “Əziz azərbaycanlı qonşularım! Mən Xocalıda yüzlərlə insana qarşı olan soyqırıda ermənilərin iştirakına görə sizdən üzr istəyirəm. Sizi əmin edirəm ki, nə

məni, nə dostlarımla yaxınlarımı qatil, hannibal və sadist kimi tərbiyə etməyiblər. Sizi əmin edirəm ki, əgər nə vaxtsa Ermənistanda qanuni xalq respublikası qurulsa, o zaman mənim ölkəm bu cinayətin araşdırılması və günahkarların məhkəmə qarşısında durması üçün bütün imkanlarından istifadə edəcək. Məncə, bütün ittihamları qəbul edib, məhkəmə qarşısında dayanmağa və öz vətəndaşlarının törətdiyi cinayətlərinə görə mühakimə etməyə cəsarəti çatmayan xalqın bu gün dünya ictimaiyyətindən yüz illər əvvəl öz atalarına qarşı törədilmiş cinayətin tanınmasını tələb etməyə haqqı yoxdur”.

Ali məktəblərə qəbul olmaq istəyənlərin qeydiyyatına başlanıb

Gürcüstanın akkreditasiya almış 64 ali məktəbində vahid milli imtahanlarda və tələbələrin grant müsabiqəsində iştirak etmək arzusunda olanların qeydiyyatına başlanmışdır.

Bu barədə Vahid Milli İmtahanlar mərkəzinin rəhbəri Maya Miminoşvili məlumat vermişdir. Onun sözlərinə, bu il abituriyentlər 44.635 yer uğrunda mübarizə aparacaqlar.

Abituriyentlərin və tələbələrin Mərkəzin veb-səhifəsində qeydiyyatdan keçmə və qeydə alınma müddətinin martın 17-də başa çatacağı bildirilmişdir.



SOCAR Gürcüstanda 47,1 min abonentı təbii qazla təmin edib

Ötən il Gürcüstanda 47,1 min abonent təbii qazla təmin olunub.

Trend ARDNŞ-nin saytına istinadən məlumat verir ki, "SOCAR Energy Georgia" tərəfindən 2014-cü ildə ölkədə 1000 kilometrə artıq yeni qaz xətləri çəkilib, nəticədə 47,1 min abonent təbii qazla təmin olunub.



Hazırda Gürcüstan üzrə təbii qazla təmin olunan abonentlərin sayı 410 mindən artıqdır.

Bu ilin sonuna kimi Gürcüstanda təbii qazla təmin olunan abonentlərin sayı 480 minə çatdırılacaq.

2014-cü il ərzində Gürcüstan bazarına ümumilikdə 1,348 milyard kubmetr həcmində təbii qaz çatdırılıb ki, bu da 2013-cü illə müqayisədə 10,5% çox olub. Təkcə "SOCAR Georgia Gas" MMC vasitəsilə Gürcüstan bazarına 798 milyon kubmetr kommersiya təyinatlı təbii qaz idxal olunub.

Qeyd edək ki, "SOCAR Georgia Gas" MMC 2014-cü ildə qonşu respublikanın qazlaşdırılması layihələrinə təxminən 21,4 milyon dollar məbləğində sərmayə yatırır.

Qadın informasiya mərkəzi Marneulidə görüş keçirdi

Marneuli icra hakimiyyətinin konfrans zalında "Qadın İnformasiya Mərkəzi" qeyri-hökumət təşkilatı yerli özünüidarə əməkdaşları ilə işgüzar görüş keçirib.



Görüşdən əsas məqsəd layihə təqdimatı idi. Görüş iştirakçılarında layihənin konsepsiyası və məqsədləri haqqında özünüidarə məsələləri üzrə mütəxəssis Aleksandr Svanişvili söhbət açdı. Onun sözlərinə görə, konsepsiyanın məqsədi "bir pəncərə" prinsipi metodu ilə dövlət müəssisələri ilə yerli özünüidarə orqanları və vətəndaş sektorunun iş fəaliyyəti, onların tərəfindən bələdiyyədə yaşayan həssas qrupların problemlərinin operativ, tam, təmiz və ədalətli həllinə təkan verməkdir.

"Bir pəncərə" prinsipinə əsasən bələdiyyənin rəhbərliyinin nümayəndələri bələdiyyədə mövcud qeyri-hökumət təşkilatları, vətəndaş sektoru ilə müntəzəm görüşlər keçirərək sosial cəhətdən təminatlı, qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli yolları müzakirə edilməlidir.

Rayon icra başçısı Merab Topçışvili Qadın İnformasiya Mərkəzinin nümayəndələrinə mövcud layihənin təqdimatı üçün təşəkkür edərək, onların tərəfindən irəli sürülmüş yeni təşəbbüslərin gələcəkdə həyata keçirilməsinə dəstək olacağını bildirdi.

İcra başçısı Marneuli şəhərində içməli su borularının təmir-bərpa işləri ilə tanış oldu

Marneulinin icra başçısı Merab Topçışvili özünüidarənin rəhbər şəxsləri ilə birlikdə Marneuli şəhərinin Sereteli və Tbilisi küçələrində "Gürcüstanın su təminatı kompaniyası" tərəfindən həyata keçirilən içməli su şəbəkəsinin təmir işləri ilə tanış olaraq yerli sakinlərlə söhbət edib.

Vətəndaşların sözlərinə görə, su borularının təmiri prosesi uzandıqı üçün xeyli müddətdir ki, onlara içməli su verilmir. Bundan əlavə konkret olaraq adı çəkilən küçələrdə sakinlər qazılmış yerlər və qəza yaranan zaman kompaniyanın gec reaksiya verməsindən şikayətləniblər.



Merab Topçışvili kompaniya nümayəndələrindən küçəyə salınmış yeni asfalt qatının qazılma səbəblərini soruşaraq, problemin tezliklə aradan qaldırılmasını tələb edib.

Kompaniya nümayəndələri təmir-bərpa prosesində yaranan problemlərə aydınlıq gətiriblər. Onlar əhaliyə söz veriblər ki, mövcud məsələ yaxın günlərdə həll olunacaq.

Tbilisidə Azərbaycan və Gürcüstan XİN başçılarının görüşü keçirilib

Tbilisidə Gürcüstan və Azərbaycan xarici işlər nazirlərinin görüşü keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, nazirlər öncə təkbətək, sonra isə geniş formatda görüşüblər.

Gürcüstan xarici işlər naziri Tamar Beruçaşvili Azərbaycanın ölkəsi üçün dost, yaxşı qonşu və strateji tərəfdaş dövlər olduğunu bildirdi: "Azərbaycan Gürcüstanla siyasi, iqtisadi, enerji, mədəni və humanitar sahələrdə fəal əməkdaşlıq edir, mühüm investisiyalar yatırır. Ən böyük layihələrin ölkəmizdən keçməsi vacib amillərdən biridir".

Azərbaycan xarici işlər naziri Elmar Məmmədov isə gürcüstanlı həmkarına səmimi görüş üçün təşəkkür edib, iki ölkənin münasibətlərindən danışdı.

Sonra görüş jurnalistlər üçün qapalı davam edib.

Görüşdən sonra Gürcüstan və Azərbaycan xarici siyasət idarələrinin rəhbərləri jurnalistlər üçün mətbuat konfransı keçiriblər.

Konfransda çıxış edən T. Beruçaşvili iki ölkə arasındakı əməkdaşlığın çoxşaxəli olduğunu bildirdi. O qeyd edib ki, Gürcüstan üçün ticarət və iqtisadi əlaqələrin inkişafı mühüm əhəmiyyət kəsb edir: "Bizim üçün ən mühüm əməkdaşlıq enerji sahəsi ilə bağlıdır. Gürcüstanın energetika naziri Kaxa Kaladze bu yaxınlarda Azərbaycanda keçirilən beynəlxalq toplantıda bir daha Azərbaycanla əməkdaşlığımızın siyasi əhəmiyyətini təsdiq edib. Biz "Cənub qaz dəhlizi" nə əhəmiyyətli və səmərəli layihə kimi baxırıq".

T. Beruçaşvili Gürcüstanın təhlükəsizlik məsələlərinə

də xüsusi önəm verdiyini bildirib: "Biz Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyirik. Öz növbəsində Azərbaycan da bizim ərazi bütövlüyümüzü dəstəkləyir".

T. Beruçaşvili GUAM-ın Gürcüstan üçün aktual bir təşkilat olduğunu bildirdi: "Bizi bu təşkilatda eyni maraqlar birləşdirir". Gürcüstanın xarici siyasət idarəsinin rəhbəri Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığını da müsbət qiymətləndirib və bu formatda ölkələrimizin uğurlu mexanizm yaratdığını bildirdi.

E. Məmmədov isə jurnalistlər qarşısında çıxış edərkən həmkarı ilə bütün məsələləri hərtərəfli müzakirə etdiyini bildirdi: "Biz açıq və səmimi şəkildə Azərbaycan-Gürcüstan əməkdaşlığını müzakirə etdik. Gürcüstanla Azərbaycan lider ölkələrdir. Bizim ölkələr müxtəlif layihələr həyata keçirir".

E. Məmmədov həmkarı ilə Gürcüstan yaşayan



azərbaycanlılar və Azərbaycanda yaşayan gürcülərin problemlərini də müzakirə etdiyini bildirdi: "Biz həm azərbaycanlı və gürcü ailələrinə dəstək verəcəyimizi müzakirə etdik. Onlar özlərini rahat hiss edə bilirlər".

Nizami Məmmədov

Şagirdlərlə görüş

Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə Nazirliyin, Milli İmtahan Mərkəzinin, Daxili İşlər Nazirliyi Akademiyasının nümayəndələri Marneulidə milli azlıqların nümayəndələri olan şagirdlərlə görüşüblər. Görüşdə 100 dən çox 12-ci sinif şagirdi iştirak edib. Milli imtahanlarla bağlı yeniliklər və 1+4 proqramı haqqında məlumat verilib.

Tədbirdə Gürcüstanın Daxili İşlər Nazirliyi Akademiyasının nümayəndələri "DİN akademiyasının bakalavr proqramı"-nı təqdim ediblər.



Görüşdə Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət nazirinin Kvemo Kartlidəki nümayəndəsi Zaur Dargallı, Baş nazirin müşaviri Savalan Mirzəyev, Milli İmtahan Mərkəzinin logistika qrupunun koordinatoru Maya Qabuniya, Daxili İşlər Nazirliyi Akademiyasının məntəqə müfəttişləri hazırlığı fakültəsinin rəhbəri Mamuka Koiava və Marneuli Təhsil Resurs mərkəzinin rəhbəri Ruslan Hacıyev iştirak edib.

İpək Yolu layihəsi üzrə Bakı-Ələt-Qazax-Gürcüstan magistralında tikinti işləri davam etdirilir

İpək Yolu layihəsinin Bakı-Ələt-Qazax-Gürcüstan hissəsində təmir işləri davam etdirilir.

"Azəryolservis" ASC-nin Mətbuat Katibliyinin rəisi Pünhan Mürsəliyev verdiyi açıqlamada, hazırda Hacıqabul-Kürdəmir, Kürdəmir-Ucar-Yevlax hissələrinin əlavə iki hərəkət zolağı tikilməklə birinci texniki dərəcəli dördzolaqlı yol standartlarına çatdırılması işlərinin davam etdirildiyini bildirib.

Qeyd edək ki, tarixi İpək Yolu layihəsinin ölkə ərazisindən keçən Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi hissəsi Bakıdan Gürcüstan sərhədinədək 513 kilometr məsafəni əhatə edir. Magistralın Bakı-Ələt hissəsinin 2-14, 22-69-cu kilometrlik sahələrinin, Ələt-Hacıqabul, Hacıqabul-Kürdəmir, Kürdəmir dairəvi, Kürdəmir-Ucar, Ucar-Yevlax, Yevlax-Gəncə, Gəncə dairəvi, Gəncə-Qazax, Tovuz dairəvi, Qazax-Gürcüstan ilə dövlət sərhədi hissələrinin bərpası, yenidən qurulması və təkmilləşdirilməsi işləri yekunlaşıb.



Türkiyə hərbiçiləri Suriyada əməliyyat keçirib

Türkiyə Suriyanın Hələb şəhəri ərazisində Karakozak kəndindəki Süleyman Şah türbəsində xidmət edən əsgərlərinin təhlükəsizliyi üçün əməliyyat keçirib.



Türkiyə Silahlı Qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində Süleyman şahın nəşinin qalıqları və "Süleyman Şah" Fəxri Mühafizə Alayının əsgərləri Türkiyəyə gətirilib.

Məlumatda qeyd olunub ki, Süleyman Şahın cəsədinin qalıqları Suriyanın Türkiyə ilə sərhədinə 200 metr məsafədə olan Eşme bölgəsində mühafizə ediləcək.

Ötən gecə Türkiyə əsgərləri Suriyanın Eşme bölgəsini nəzarət altına alıb və həmin ərazidə Türkiyə bayrağını qaldırıblar.

Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib ki, "türbədən götürülmüş mənəvi

əmanət dini törənlə bir neçə günlük Türkiyədə mühafizə ediləcək". Daha sonra isə Süleyman Şahın nəşinin qalıqları Suriyanın Eşme bölgəsində türk əsgərlərinin nəzarətində olan ərazidə dəfn ediləcək.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan da əməliyyatı izlədiyini bildirib.

O, yaydığı yazılı açıqlamada daha öncə də iki dəfə Süleyman Şah Türbəsinin və Fəxri Mühafizə Alayının yerinin dəyişdirildiyini qeyd edib: "Süleyman Şah Türbəsi və Fəxri Mühafizə Alayı yenə beynəlxalq hüquq və razılaşmalar çərçivəsində yeni məkana köçürüləcək, orda bayrağımızı dalğalandırmağa və əcdadımızın xatirəsini yaşatmağa davam edəcəyik".

Türkiyə prezidenti qeyd edib ki, əməliyyatı keçirməkdə məqsəd Süleyman Şah Türbəsini Suriya ərazisində daha təhlükəsiz bir yerə nəql etmək olub. O bildirib ki, əməliyyat uğurla başa çatıb. Əməliyyat zamanı heç bir silahlı qarşıdurma olmayıb, bir əsgər qəza nəticəsində şəhid olub.

Patriarx Kiril: "İŞİD-in məqsədi İslamı gözədən salmaqdır"

Rusiyanın Ortodoks kilsəsinin rəhbəri Patriarx Kiril bəyan edib ki, nə müsəlmanlara, nə də xristianlara rəhm etməyən İŞİD-in terror fəaliyyəti bütün dünya insanların gözündə İslamı etibardan salır.

Onun sözlərinə görə, İslama bundan artıq qorxunc "xidmət" göstərmək olmaz: "Bu gün televiziya ilə bütün dünyaya göstərilən kadrlar İslamın müsbət obrazının dağıdılmasıdır".



O, bildirir ki, yaraqlılar nəinki radikal və qəbulolunmaz siyasi ideyalar səsləndirirlər, həmçinin bilərəkdən, ya bilməyərəkdən Yaxın Şərqdə kaos yaradır, bütün dünyada İslam obrazını gözədən salır.

Məhkəmə qərar verdi: Fətullah Gülən həbs edilsin



Fətullah Gülen və jurnalist Əmrə Uslunun həbs edilməsi barədə məhkəmə qərarı çıxarılıb. Lent.az-ın sozcu.com.tr-yə istinadən məlumatına görə, prezident Rəcəb Tayyip Ərdoğan və baş nazir Əhməd Davudoğlunun da aralarında olduğu 101 şəxsin telefon danışığının toplanması iddiası ilə bağlı cinayət işində F.Gülən və E. Uslu barəsində həbs qərarı çıxarılıb.

Qeyd edək ki, iddia İstanbul baş prokurorunun köməkçisi İrfan Fidan tərəfindən qaldırılıb və İstanbul 3-cü Cəza Hakimliyi tərəfindən qəbul edilib.

ABŞ Ukraynanı silahlandıracaq: "Siyahı Obamadadır"

Ukrayna Ali Radasının vitse-spikeri Andrey Porubiy Amerikaya səfəri zamanı Ukrayna hökumətinin tərtib etdiyi silahların siyahısını ABŞ rəhbərlərinə təqdim edib.

Ukrayna rəsmisi "Amerikanın Səsi" nə deyib ki, silah arsenalının bir hissəsi radarlar, pilotsuz təyyarələr, radio ötürücülərdən ibarətdir. Digər hissəsi isə tank



əleyhinə raket kompleksi və "javelin"dən ibarət olacaq.

Onun sözlərinə görə siyahı artıq ABŞ prezidenti Barak Obamaya təqdim olunub: "Hesab edirəm ki, Amerika Ukraynanın silahlanmasına kömək etsə, bu, Avropa və Kanada üçün də bir təkan olar və onlar daha fəal şəkildə bizə kömək edərlər" - deyərək Porubiy bildirib.

Moskvada ən isti qış

Dekabrdan fevrala qədər olan təqvim qışı Moskva şəhərinin tarixində ən isti qış olacaq.

Bu barədə Rusiyanın hidrometeoroloji mərkəzi məlumat yayıb. Məlumatla görə, fevralın 24-dək paytaxtda orta temperatur mənfi 3,7 dərəcə təşkil edib. Bu, 1961-1990 illər ərzində müşahidə olunan orta temperaturdan demək olar ki, 4 dərəcə yüksəkdir.

Bu qış, eyni zamanda uzun illər ərzində aparılan müşahidələrin orta göstəricisinə nisbətən yağıntı miqdarının çoxluğu ilə də fərqlənib. Ümumilikdə isə üç ay ərzində şəhərə 160 millimetr yağıntı düşüb ki, bu da normadan 26 millimetr çoxdur.



"Sanksiyalar Rusiyanın siyasətini dəyişməyib"



təsir etməyib.

Bu barədə Konqresdə keçirilən dinləmələrdə Avropada NATO Silahlı Qüvvələri birləşmələrinin baş komandanı Filip Bridlav və ABŞ müdafiə nazirinin müavini Kristin Uormut bildırıblər.

"Etiraf etməliyik ki, tətbiq edilən sanksiyalar Rusiyanın siyasətini dəyişməyib", - deyərək K.Uormut bildirib.

Filip Bridlav isə qeyd edib ki, Ukraynaya letal (öldürücü) silahların verilməsi məsələsi gündəmdə olaraq qalır.

Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar bu ölkənin yeritdiyi siyasəti dəyişməyib, həmçinin Ukraynadakı vəziyyətə də

Avropa İttifaqı Ukraynanın şərqindəki vəziyyətlə əlaqədar Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər.

Bu barədə Almaniyanın kansleri Anqela Merkel İsveçin baş naziri Stefan Leven ilə Berlində keçirdiyi mətbuat konfransında bildirib.

"Biz münaqişənin diplomatik yolla nizamlanmasına üstünlük veririk. Lakin Ukraynanın şərqində atəşkəs rejiminə əməl olunmayacağı təqdirdə Moskvaya qarşı yeni sanksiyaların tətbiq ediləcəyini istisna etmirik", deyərək A.Merkel bildirib.



ABŞ bu ölkədə 24 il sonra yenidən səfirliyini açır




ABŞ-ın Somalidəki səfirliyi 24 il sonra fəaliyyətini bərpa edib.

ABŞ-ın Somalidəki yeni səfiri Katherine Simonds Dhanani seçilib. Qeyd edək ki, 1991-ci ildə Somalidə gedən vətəndaş müharibəsi səbəbindən səfirlik fəaliyyətini dayandırmışdı.

Xatırladaq ki, yeni səfir Dhanani daha əvvəl Hindistan, Meksika, Konqo kimi ölkələrdə vəzifədə olub, Keniyada ABŞ XİN-in Afrika üzrə bürosunun direktoru kimi çalışıb.

Danimarka Avropanın ən "rəqəmli" ölkəsi seçib

Danimarka Avropa İttifaqında (AI) rəqəmli göstəricilər üzrə ən qabaqcıl ölkədir. Bu barədə Avropa Komissiyası tərəfindən dərc edilən informasiya texnologiyalarının inkişafı üzrə sonuncu reytingdə deyilir. Reytingin tərtibi üçün genişzolaqlı internetə qoşulma, o cümlədən çıxış və qiymət, internetdə işləmə bacarıqlarının yayılması, alış-veriş üçün internetdən mütəmadi istifadə və xəbərlərin oxunması, hər dövletdə rəqəmli texnologiyaların və rəqəmli xidmətlər sektorunun inkişaf dərəcəsi kimi göstəricilərdən istifadə olunub. Nəticədə Danimarka maksimal mümkün 1,0 baldan 0,68 bal toplayıb. Danimarkadan sonra reytingdə İsveç, Niderland, Finlandiya və Belçika qərarlaşıb. Sonuncu yeri 0,31 balla Rumıniya tutub. Danimarka yüksək göstəricilərə xüsusilə rəqəmli texnologiyalardan administrasiyaların əhali ilə ünsiyyət qurması zamanı geniş istifadədə nail olub. Belə ki, ölkə sakinlərinin 69 faizi yerli hakimiyyətlərlə işlərini blankları onlayn doldurmaqla yoluna qoyur. Avropa Komissiyasının tədqiqatında qeyd olunur ki, danimarkalılar Avropanın digər sakinləri ilə müqayisədə alış-veriş edərkən internetdən daha fəal istifadə edirlər, tez-tez sifarişlə videoya baxırlar. Danimarka biznesi həmçinin AI-də rəqəmli texnologiyaların imkanlarından istifadə üzrə ən yaxşısı seçilib.



1594 — IV Henri Fransa kralı oldu.

1700 — Yeni Britaniya adası kəşf olundu.

1844 — Dominikan Respublikası Haitidən müstəqillik qazandı.

1940 — Martin Kamen və Samuel Ruben radiokarbonu kəşf etdilər.

1967 — Dominika Birləşmiş Krallıqdan müstəqillik qazandı.

1974 — "People" dərgisi ilk dəfə olaraq çap edildi.

"Kəşkül" jurnalının birinci nömrəsi: Tiflis, 31 yanvar 1883-cü il

Səid və Cəlaləddin Ünsizadə qardaşlarının yeni layihəsi – "Kəşkül" jurnalının birinci nömrəsi – Tiflis, 31 yanvar 1883-cü il və yaxud, tarixçilər, tərtib etdiyiniz dərslikləri bir daha yoxlayın.

Türk dünyasının mətbuat tarixində vaxtilə – Bakıdan əvvəl Azərbaycanın paytaxtı olan Şamaxıda dünyaya göz açan Ünsizadə qardaşlarının əvəzsiz xidmətləri olmuşdur.

Ünsizadələr üç qardaş idilər. Şamaxı mədrəsəsində müəllim işləyən, klassik üslubda "Ünsi" təxəllüsü ilə şeirlər yazan və bu yazıları ilə Şamaxı ədəbi mühitində özünə layiqli yer tutan Əbdürrəhman Əfəndi oğlanlarına yaxşı adlar seçmişdir. Böyüyün adı Səid idi. Ata ortancıl oğluna Cəlaləddin, lap kiçiyinə isə Kamal adı vermişdi. Hər üçü sağlığında türk dünyasının tanıdığı aydınlar idi. Səid və Cəlaləddin ömürlərinin son illərini İstanbulda başa vurmuşlar. Yəqin ki, hələ də İstanbulun Şirvanlılar yaşayın məhəlləsində bu nəslin törəmələri yaşayır.

Qardaşlardan böyüyü Səid əvvəlcə Şamaxıda, sonra isə Şərq ölkələrində oxumuş, ali dini təhsil alandan sonra Şamaxıya qayıtmış, məktəbdarlıqla məşğul olmuş, bir müddətdən sonra - 1870-ci ildə, iqamətgahı Şamaxıda yerləşən Bakı Quberniyası Əhli-Təşənni idarəsinə üzv seçilmişdir. Sonralar, M.F.Axundzadənin yaxın dostlarından biri olan Şamaxılı Əbdülhəmid Əfəndi Mustafə Əfəndizadə Zaqafqaziya müftisi seçilərək, Tiflisə gedəndən sonra, Səid Ünsizadə Bakı qubernatoru D.Staroselskinin əmri ilə Şamaxı qazısı və Ruhani İdarəsinin sədri vəzifəsinə təyin olunmuşdur.

S.Ünsizadə 1874-cü ildə D.Staroselskinin icazəsi ilə Şamaxı "Məclis məktəbi" yaadıb. Bu məktəb adı pedaqogika tariximizə düşən məktəblərdəndir. "Məclis məktəbi" yeni tipli təhsil ocaqlarından idi. əlaqəsi olnbir neçə müəllim əsərin müəllifləridir.

Haşiyə. Keçən 2014-cü il dekabrın 13-də Şamaxıda "Məclis məktəbi"nin 140 illik yubileyi keçirildi.

Burada dərs deyən və bu məktəblə işgüzar əlaqələri olan S.Ünsizadə, C.Ünsizadə, S.Ə.Şirvani, A.Çernyayevski XIX əsrin 80-ci illərində Azərbaycan dilində yazılan oxu kitablarının və dərsliklərin müəllifləri və rəyçiləri idilər.

1876-cı ildə Səid Ünsizadəni Tiflisə

– dövlət əhəmiyyətli bir layihənin hazırlanma işinə çağırırlar. Söhbət dini idarələrin fəaliyyəti ilə ilgilidir. S.Ünsizadə ona tapşırılan işin öhdəsindən bacarıqla gəldiyinə görə Tiflisdə daimi işdə qalır. Bakıdan Qafqaz Cənubun rəhbər vəzifəyə dəvət alan, hələ Şamaxıdan tanıdığı D.Staroselski ilə dostluq münasibətlərindən istifadə edərək, Səid Əfəndi Tiflisdə çap işləri ilə məşğul olmaq fikrinə düşür. Əvvəlcə dəş basmaxanası (litoqrafiya) açır, İstanbuldan müxtəlif mətbəə avadanlıqları alıb gətirdir.

S.Ünsizadə Azərbaycan dilində mətbəə və mətbuat işlərini qüvvələndirmək üçün ortancıl qardaşı Cəlaləddin Əfəndini də Tiflisə dəvət edir. S.Ünsizadə 1878-ci il dekabrın 12-də Tiflisdə "Ziya" adlı həftəlik qəzetin nəşrinə icazə alır.

"Ziya" qəzetinin ilk nömrəsi 1879-

cu ilin yanvar ayının 25-də Tiflisdə çap edilmişdir. 1879-cu ildə "Ziya"nın ilin əvvəlindəki nömrələrində də, dekabr ayındakı nömrələrində də 1,2,3,4 rəqəmlərindən nömrə göstəricisi kimi istifadə olunmuşdur. "Ziya"nın birinci səhifəsində iki sünbül çələngi arasında adı və dərc olunduğu il göstərilmişdir.

Qısa bir müddətdə "Ziya" türk dili başa düşülən bütün türk torpqlarına qanad açıb, yerlərdən qəzetin idarəxanasına məktublər axışır.

S.Ünsizadə türk dünyasını öz ətrafına toplaya bilmişdi. Həftədə bir dəfə pəncşənbə günü çıxan qəzet çətinliklərlə qarşılaşsa da, Ünsizadə qardaşları türkdilli mətbuatın tərəqqisi yolunda ısrarlı idilər. Böyük qardaşının yanında zəngin mühərriqlik məktəbi keçən Cəlal Əfəndi 1882-ci il may ayının 12-də hökumət dairələrindən 1882-ci ilin sentyabr ayından Tiflisdə ayda bir dəfə çıxarmaq şərti ilə "Kəşkül" adlı məcmuə çıxarmağa icazə istəyir. Qafqaz Sənzor Komitəsi 1882-ci il oktyabrın 20-də Cəlal Ünsizadəyə "Kəşkül" adında jurnal çıxarmağa icazə verir.

Cəlal Ünsizadə əqidəsinə, ağılı və fərasətinə inandığı ziyalıları ətrafına toplayaraq, əvvəlcədən müəyyənləşdirdiyi və dostları ilə məsləhətləşdiyi proqram əsasında 1883-cü il yanvar ayının 31-də 28 səhifəlik "KƏŞKÜL" jurnalını qardaşı Səid Ünsizadənin "Ziya" adı ilə tanınan mətbəəsində çap etdirdi.

Türk dünyasında yaxşı təbliğ edilən, yaxşı işıqlandırılan, "Ziya" qəzetində böyük təcrübə qazanan və bunu dəfələrlə özü etiraf edən İsmayıl bəy Qaspralının "Tərcüman" qəzetinin nəşrinə hələ 2 ay 10 gün qalırdı. (İ.Qaspralının "Tərcüman" qəzetinin ilk nömrəsi 1883-cü il aprelin 10-da çıxmışdır).

Təəssüf ki, bir sıra mətbuat tarixçiləri Kəşkülün ilk nömrələrini qəzet kimitəqdim edirlər. Bu səhv yanaşma dərsliklərdə də "Kəşkül"ü məhz qəzet kimi kimi işıqlandırılmışdır. "Kəşkül"ün ilk 11 nömrəsi jurnal şəklində çıxmışdır. 1884-cü ilin mart ayından - 12-ci nömrədən başlayaraq "Kəşkül" qəzet şəklində nəşr edilmişdir. "Kəşkül"ün sonuncu 123-cü nömrəsi 1891-ci il oktyabr ayında çıxmışdır. Kəşkül – hind qozu qabığından hazırlanan darviş çantasıdır. "Kəşkül" sözü klassik Şərq ədəbiyyatında "ədəbiyyat, şeir toplusu" məzmununda da verir. M.Həsərinin yazdığına görə Həkim Məhəmməd Heydəcinin bir qismi Kəşkül adlı toplusunda dərc olunmuşdur. Bu əsər o biri müxtəlif kəşkül, zənbibə çanta kimi, Səfəvi dövrünün məşhur alimi olan Şeyx Bəhəinin Kəşkül adlı əsərindən təqlid olunmuşdur. (Yol "dərgisi", N 5, 1991, səh.24)

"Kəşkül"ün üz qabığında məcmuənin adı, adın altında ilk nömrənin tarixi hicri və miladi təqvimlə göstərilmişdir: hicri-1200, miladi – 1883.

Sonrakı sətirdə jurnalın ədəbiyyat və siyasiyyatdan bəhs edəcəyi yazılmışdır. Mötərizədəki sözlər xüsusilə qabardılır: türki və farsı və ərəbi məqaləti dərc edir. Sonra aylıq məcmuə olduğu göstərilir. Daha sonrakı sətirlər belədir:

Birinci sənə. Mah -rəbiüləvvəl-1300 (müsəlman qəməri ilinin üçüncü ayı- N.N.). Ədəd-1 (birinci nömrə – N.N.).

Jurnalın birinci nömrəsi mənzumə şəklində yazılmışdır. "Kəşkülün müqəddiməsi" başlıqlı yazının müəllifi Cəlaləddindir. Yazıda Azərbaycan mətbuat tarixinə ekskurs edilir; "Əkinçi", "mətbuat" başlıqlı yazının müəllifi göstərilir. Yazının bu nömrədəki hissəsinin sonunda müəllif göstərilmişdir. Oxucu onun davamını məcmuənin ikinci nömrədə axtarmalı olur...

Bu yazıdakı fikirlərin çoxu "Ziya" qəzetində dəfələrlə səslənmişdir. Görünür, "Ziya"da imzasız çap olunan əsas məqalələrin müəyyən hissəsinin müəllifi Cəlal Ünsizadə olmuşdur. O, təzə mətbu orqanda "Ziya"dakı fikirlərini "Kəşkül"ün oxucuları ilə də bölüşmək fikrinə düşmüş, "Ziya" qəzetlərinə düzgün qiymət vermişdir. "Kəşkül"ün birinci nömrəsindəki "Mətbəə və mətbuat" başlıqlı məqalənin müəllifi göstərilir. Oxucu bu yazının davamını jurnalın ikinci nömrəsində tapacağına düşündür.

Bu yazıdakı fikirlərin çoxu "Ziya" qəzetində gəlmədir. Elə bu qeydlərdən belə nəticəyə gəlmək olur ki, "Kəşkül" Ünsizadə qardaşlarının mətbu fikri daha geniş yaymaq üçün düşünülmüş addımdır. Ünsizadə qardaşları hansı yolla olursa-olsun nəşriyyat və mətbuat sahəsindəki birinciliyini qoruyub saxlamaq fikrinə olmuşlar... "Kəşkül"dəki felyetonlar da oxucular narahət edən məsələlərə həsr olunmuşdur. XIX əsrin 70-80-ci illərində felyeton qəzetin jurnalın indikindən fərqli mənə bildirirdi. Felyeton əvvəllər ciddi janr sayılırdı. Felyetonun qəzet və jurnallardadaimi yeri olurdu. Sonralar felyetonlarda qaldırılan məsələlərdə özünü göstərən bir sıra nöqsanlar oxucuda gülüş doğurmuş, felyetonlar əvvəlki müsbət çalarlarını itirmişdir. Jurnalda felyetonların biri nin müəllifi S.Atamalibəyovdur. Bu yazı "Aldığımız bir vərəqdədir" adlanır.

Jurnalın ilk nömrəsində A.Bakıxanovun "Təhzibül-əxlaq" əsəri haqqında yazı müəllifinin düşüncələri (davamı ikinci nömrədədir-N.N.) də özünə yer tapmışdır. Jurnalda 1877-ci il Dağıstan hadisələri də işıqlandırılmışdır. Jurnalda ədəbiyyat bölümünün yazıları da oxucuların diqqətini cəlb edir. "Əmsali-Loğman"dan seçilən yazı "Bir arslan ilə iki Öküz" adlanır. Tərcümənin müəllifi Cəlaldir.

Jurnalın 24-ü səhifəsində dərc olunan "Qurani-Əzim Alişan" şerinin müəllifi (Seyyid) kimi göstərilmişdir. Mövzusu itirilmiş rejimin ideologiyasına uyğun gəlmədiyinə görə bu şeir C.Ə.Şirvaninin heç bir kitabına daxil edilməmişdir.

Jurnalda rus poeziyasından verilmiş tərcümə nümunələri tərcümə sənəkarlığı baxımından maraqlı görünür.

Yazıda "Kəşkül" jurnal formatında çıxan 11 nömrəsinin birincisindən söz açdıq. "Kəşkül"ün ilk nömrələri uzun illər idi ki, itmiş hesab olunurdu. "Kəşkül"ün ilk 11 nömrəsi jurnal həcmində (formasında) çıxmışdır. Onun bəzi nömrələrinin tədqiqatçılar üçün əlçatmaz olması türk mətbuat tarixinin sistemli şəkildə öyrənilməsinə ləngitməmişdir. 1884-cü il martın 22-dən "Kəşkül" jurnalı qəzet kimi fəaliyyətini davam etdirmişdir. 1891-ci ilin oktyabr ayında "Kəşkül" öz nəşrini dayandırmışdır.

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi,
Avropa Azərbaycan Məktəbinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi.

TABLO

(rəsm dərsləri)

Genetik mühəndisliyin insana tətbiq edilməsi dünyanın dilşad guşələrində, o cümlədən Süsən-Sünbülə azmı etirazlara səbəb oldu? Genetik mühəndislik müəllifləri də cəmalullah cavab olaraq iddia edirlər ki, bəs deməzsənmi, onlar ona görə belə bəzi qadağan metotlara əl atırlar ki, insan bədəninin immun gücü çox azalıb. Çünki nə qədər ki insan – əlbəttə, söhbət uzaq əcdadlarımızdan gədir – təbiətin ayrılmaz hissəsi idi, onda o, bioloji varlıq olaraq, arazbari təhlükəsiz idi. Hər nə isə... insanın sağlamlıq düsturunu – sağlam bədəndə sağlam ruh olar – xilas etməyin yolunu yoxsulluğun aradan qaldırılmasında görünlər də (şübhəsiz, genetik mühəndislik tərəfdarlarından dolayı) günbəgün artmaqdadır.

Hələlik BMT-nin Davamlı İnkişaf, İnsan İnkişafı Əmsalı, Minilliyin İnkişaf Məqsədləri və Yoxsulluqla Mübarizə Proqramlarını (hər birisi möhtəşəm səslənirmimi?) kamilsüseyr kənara qoyub Mirzə Qələmin "tablo" – fransızca: *tableau* – söhbətinə keçək.

Dünən düz günün günorta çağında Mirzə Qələm mənə qəribə və qəhərlə dedi:

– Müəllim, bağışla, ola bilsin mən günün səhərdən tablonun başına keçə bilməyəm.



Tablo ilə bağlı mahcamal "müəmma"ni Əyriqarın ətklərində bir Mirzə Qələm bilir, bir mən, bir də gənc şair dostumuz Seyyah Vaqifə (Hüseynli) demişik. Dediyyəmin də bir qanadı Yılmaz Özdilin şeirindəndir:

...Bir tablo həyal edin...

boyası şəhit kani, alın tiri.

Hər sabah uyanıyorsunuz,

Qururla seyrediyosunuz.

Ama, birileri hər sabah sizdən önce uyanıb

o tablonun başına keçiyor...

Tablo burada, təbii ki, "Vətən" obrazıdır və anlaşılan da budur ki, bu Vətən-Tablo üçün hər vətən daşı – vətəndaş "tablo"dan dil-dələlət danışmaq əvəzinə, onun başına keçib əməli (fırçası) ilə əlindən gələni etməlidir ki, "tablonun ilk hali ilə son halını yan-yana koyanda" yaxşılığa doğru fərqləndirən on da bir damla əməyi görünür. Belə... bir növ Orxan Vəlinin "bu vətən üçün nələr etmədik, kimimiz öldük, kimimiz nitq söylədik" melodiya misalına da bənzəyir: amma "sizdən öncə" oyanan "iş görəcək yerdə söz əzbərləmir" (M.Ə.Sabir), bir kəsdən təşəkkür də ummur, "səssiz eskadriya" sayaq (V.Kornilovun ifadələridir) Vətənin-Tablonun başına dolanmağımdadır. Amma çuqun oğlan çağında əlləri donanda – eynən Məhəmməd Hadinin əməlisaleh əlləritək – mərhum Sərdar Əsəddən arazbari hüznü oxumağı da olur:

...Torpağa batdı tək dirək,

Yetim ayaq da büdrədi.

Pəncərəmdə donub külək,

Saçımda qarı titrədir.

Baxışdan buzlar boylanar,

Qocaldı qayğı, naz ili.

Şehlədi yarpaq, ay ana,

Üstümdə yorğan nazilib...

Amma mətaib mətləbdən uzaq düşməyək.

...Mən "Tablo"dan uzaqlaşmasın səbəbini soruşduqda Mirzə Qələm dedi ki, bəs deməzsənmi, ona elə gəlir... anoreksiya xəstəliyinə tutulub... yəni daha aclığı hiss eləmir; iştahası tamamilə pozulub, iştahagətirən dərman da köməksizdir. Acqarına işləmək "Tablo"nun rayihəli rəndinə zərər verməzmi? Üstəlik, hormonal disfunksiyadan da ehtiyatlanır; nevroloji patologiyaya düzmsə yaxşıdır.

Sizə Mirzə Qələmin fərsiz feodallardan filhəqiqət fərqli – Qarsia Lorkasayaq – yoxsulluğu, iyrenc səfaləti yox, qara çörək kimi vüqarlı, təsirli, sadə yoxsulluğu seçdiyini "Şokolad evlər"də də demişdim. Amma indi ona durub deyə bilmirəm ki, axı hər günə çörəyi duza batırıb – ya da çörəyi dərdə qatıb – yeməklə iştahamı olar? Vətən torpağının qara bağrında, yəni "Tablo"da "sıra dağlar kimi bitənsən", özün də heyvagülü "Vətən-Tablo" havası ilə yaşamaqla kifayətlənənsən.

Əvəzində durub başqa sözlər deyirəm. Deyirəm ki, yoxsulluq küfrə gedib çıxmağa (bunu Allahın Peyğəmbəri (s) deyib) hər nə qədər yaxın olsa da, üstəlik, imam Əli (ə) demiş, kasıb öz şəharında da hər nə qədər qərib olsa da, Mirzə Qələm "Tablo"nun başından ayrılmamalıdır! Nə anoreksiya, nə filan-fəsmən? Axı nəinki onun soy genetikasında bu xəstəliyə tutulan olmayıb, heç Süsən-Sünbül tarixində də anoreksiya görənmişəm... kasıblıq, yoxsulluq bir ayrı... Bir ayrı olan bir də budur ki, məgər son nəticədə yoxsullar Cənnət əhlinin padşahları olmayacaqlarmı? Məgər əsl yoxsulluq nəfs yoxsulluğu deyilmi? Nə isə... Əsas məsələ "Tablo"nun başından ələmpərvər ayrılmamaqdır! Bir də gördün "Tablo"nun başına Mirzə Moşu Gözəldəgə keçdi!..

P.S.

Bu gün anoreksiya ilə bağlı indicə sizə də deyəcəyəm təzə xəbəri eşidəntək, Mirzə Qələmgilə qaçdım.

Təzə xəbər də bundan ibarətdir ki, Böyük Britaniya (yəni əsrarəngiz əcnəbilər!) alimləri artıq "sevgi hormonları" hesab olunan oksitoçinin köməyi ilə anoreksiyanı müalicə etməyin yolunu tapıblar!

Sevgi hormonları olan oksitoçin isə, kimdə kimdə olmasa da, yoxsulda, kasıbdə, qara çörək qədər vüqarlı olan yoxsulda-kasıbdə, bol-bol deyilmi?

...Elə Vətən-Tablo sevgisini götürün!

İbrahimxəlil

Qan yaddaşı:

Qardabanidə Xocalı soyqırımına həsr olunan tədbir keçirilib

Gürcüstanın Qardabani şəhərində "Xocalıya ədalət!" kampaniyası çərçivəsində Xocalı faciəsinə həsr olunan tədbir keçirilib. Tədbir Azərbaycanlıların Mədəniyyət Mərkəzinin gənclər şöbəsinin dəstəyi, Qardabanidə fəaliyyət göstərən Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının (GGYMT) təşkilatçılığı ilə baş tutub. Tədbirdə gürcü və azərbaycanlı gənclər, ziyalılar, ictimaiyyət nümayəndələri, KİV və QHT təmsilçiləri, din xadimləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan GGYMT sədri Musa Hacıyev faciə haqqında iştirakçılara



ətraflı məlumat verərək qətlə məhkum edilən şəhidlərin ruhunu bir dəqiqəlik sükutla anılmasını təklif edib. "Xocalıya ədalət!" kampaniyasından söz açan AMM-in gənclər şöbəsinin rəhbəri Nərgiz Əliyeva bu kampaniyanın əhəmiyyətindən, gənclərin bu istiqamətdə məlumatlandırılmasının vacibliyindən danışaraq, Xocalıya ədalətin bərqərar olunması üçün təbliğatın və lobbichilik siyasətinin vacib olduğunu vurğulayıb: "Gürcüstan dövlətinin də ərazi bütövlüyü pozulub, hər iki ölkə işğaldan əziyyət çəkir, biz bu həqiqətləri dünya ictimaiyyətinə çatdırmalıyıq", - deyərək Nərgiz Əliyeva qeyd edib.

Sonra Qardabani Bələdiyyəsinin sədr müavini Rəfi Orucov Azərbaycan xalqının başına gətirilmiş bu faciənin dünya ictimaiyyətinə çatdırılması və bir soyqırım kimi tanınması barədə fikirlərini bölüşüb. Tədbirdə Şərqi Gürcüstan müftisi Hacı Yasin Əliyev, Türkiyə Mərmərə Universitetinin tarix fakültəsinin tələbəsi Cəfər Mustafayev, SALAM Vəqfinin sədri İrakli Artmeladze, Qardabani 3 sayılı məktəbin direktoru Zabit Hüseynov, Kosalı açıq məktəbinin direktoru Mahmud Mehdiyev və başqaları çıxış ediblər.

Rustavi şəhərində Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Fevralın 21-də Rustavi şəhərində Marneulidə fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) gənclər şöbəsinin dəstəyi, Rustavi Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin (RAMM) təşkilatçılığı ilə Rustavidə Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı tədbir keçirilib. Tədbirdə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra RAMM sədri Xaləddin Yolçuyev Xocalıda baş vermiş faciə haqqında tədbir iştirakçılara ətraflı məlumat verib. Sonra tədbirdə AMM-in gənclər şöbəsinin rəhbəri Nərgiz Əliyeva dünyanın hər yerində olduğu kimi, fevral ayında Gürcüstanda da "Xocalıya ədalət!" kampaniyasının keçirildiyini və Xocalı və Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətindən danışdı.

Tədbirdə çıxış edən Rustavi şəhər meriyasının və Kvemo Kartli bölgəsi administrasiyasının əməkdaşlarından Koba Qardasanidze, Zura Baydaraşvili, Ramilə Allahyarova və Paata Tkebuçava bu cinayəti pislədiklərini bildirərək buna hüquqi qiymətin verilməsinin zəruri olduğunu qeyd ediblər.

Tədbirdə Rustavidə təhsil alan gürcü və azərbaycanlı məktəblilər Xocalı faciəsi barədə ədəbi-bədii kompozisiya hazırlayıblar. Tədbirin sonunda Xocalı hadisələrindən bəhs edən sənədli film nümayiş olub. Tədbir iştirakçılara gürcü dilində çap olunan informasiya bukletləri paylanılıb, foto və rəsm stendlərindən ibarət sərgi təşkil olunub.



Bolnisi şəhərində gürcü gənclərinin iştirakı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Fevralın 24-də "Xocalıya ədalət!" kampaniyası çərçivəsində Bolnisi şəhərində Xocalı qətləminin 23 ildönümü ilə bağlı anım tədbiri keçirilib. Tədbir Azərbaycanlıların Mədəniyyət Mərkəzinin Gənclər şöbəsinin dəstəyi və Bolnisi Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilib. Tədbirdə Xocalıda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Bolnisi çıxan "Ümid" qəzetinin redaktoru Əlixan Yəhyaoglu Xocalı hadisələri haqqında iştirakçılara məlumatlandırdı. Tədbirdə çıxış edən AMM-in gənclər şöbəsinin rəhbəri Nərgiz Əliyeva Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərlik etdiyi "Xocalıya ədalət!" beynəlxalq kampaniya haqqında məlumat verib. O qeyd edib ki, məhz bu kampaniyanın uğurlu fəaliyyəti sayəsində Xocalı və Qarabağ həqiqətləri dünya ictimaiyyətinə çatdırılıb və bir neçə ölkə artıq Xocalı soyqırımını tanıyıb.



Tədbirdə çıxış edən Bolnisi şəhər mədəniyyət şöbəsinin rəhbəri Koba Jgenti Xocalı qətləminin insanlığa qarşı törədilən faciə olduğunu vurğulayıb. Tədbirdə azərbaycanlı və gürcü ziyalıları çıxış edərək Xocalıya ədalətin bərqərar olacağına əminlik bildirdilər. Tədbirdə iştirak edən çoxsaylı gürcü gəncləri Xocalıya ədalət kampaniyası çərçivəsində imzatoqlama aksiyasına qoşularaq azərbaycanlı gənclərlə həmfikir olduqlarını qeyd edərək, dünyada sülhün tərəfdarları olduqlarını bildirdilər.

Tbilisidə "Xocalı qətləmi beynəlxalq hüquq kontekstində" adlı konfrans keçirilib

Gürcüstanda "Xocalıya ədalət!" kampaniyası çərçivəsində "Borçalı İrəli" İctimai Birliyinin təşkilatçılığı və Marneulidəki Azərbaycanlıların Mədəniyyət Mərkəzinin dəstəyi ilə Tbilisi Beynəlxalq Akademiyasında (TBA) "Xocalı qətləmi Beynəlxalq hüquq kontekstində" adlı elmi konfrans keçirilib. Tədbirdə "Borçalı İrəli" İctimai Birliyinin sədri Məhəbbət İmanov Xocalı qətləminin tarixi haqqında iştirakçılara məlumat verib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.



Tədbir iştirakçılara "Xocalıya ədalət!" beynəlxalq kampaniyası haqqında ətraflı məlumat verən AMM-in gənclər şöbəsinin rəhbəri Nərgiz Əliyeva Xocalı həqiqətlərinin Gürcüstanda tanınması istiqamətində azərbaycanlı və gürcü gənclərinin köməyi ilə təbliğat işlərinin aparıldığını bildirdi.

Tədbirdə tarix elmləri doktoru, professor Quram Marxuliya, TBA rektoru, professor David Çitaya, professor Paata Kipiani, siyasətşünas-professor Edişer Qvenitadze, müəllim Ziya Şiçinava Xocalı qətləmi haqqında fikirlərini bölüşüblər. Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul işçisi Elcan İmamverdiyev, ARDNŞ-in Gürcüstan nümayəndəliyinin əməkdaşları, gürcü və azərbaycanlı ziyalılar, KİV və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfransda Xocalı qətləmi haqqında sənədli film nümayiş etdirilib, fotolar və kitab sərgisi nümayiş olub. Tədbir iştirakçıları Xocalıya ədalət kampaniyasına dəstək üçün imzatoqlama aksiyasına qoşulublar.

Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin dəstəyi ilə "Xocalıya ədalət" adlı foto-sərginin açılışı keçirildi



Fevralın 26-da Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin dəstəyi ilə "Xocalıya ədalət!" adlı foto-sərginin açılışı keçirildi. Eyni zamanda Xocalı faciəsini əks etdirən sənədli film nümayiş olundu. Tədbirdə Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin nümayəndələri, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndələri, gürcü və azərbaycanlı gənclər, tələbələr, şagirdlər, ziyalılar, iştirak etdi. Sərgi martın 5-dək davam edəcəkdir.

Bütün Gürcüstan Müsəlmanları İdarəsi Xocalı ilə bağlı anım mərasimi keçirdi

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Xocalı soyqırımının 23-cü ildönümü münasibətilə keçirdiyi tədbirdə soyqırım qurbanlarının ruhuna Qurani-Kərimdə ayələr və dualar oxunmuşdur.

Tədbirin aparıcısı Məşədi Vidadi Qurbanov 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə Xocalıda baş verən insanlıqdan uzaq vəhşiliklər barədə statistik məlumat vermiş, Xocalı şəhidləri barədə şeirlər söyləmişdir.

Tbilisidə keçirilən bu tədbirdə BGMİ-nin şeyxi Hacı Ramin İgidov və Şərqi Gürcüstanın müftisi Hacı Yasin Əliyev Xocalı faciəsinin dəhşətindən, əsrimizdə də dünyanın seyrçisi qaldığı soyqırımların, günahsız insan qətlərinin səngimək bilməməsindən, hər zaman müsəlmanlara aid məsələlərdə ikili standart sərgiləyən inkişaf etmiş aparıcı ölkələrin Xocalıya da ədalətli qiymət verməməsindən danışdı.

Sonra Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi İlyas Məmmədov XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının səbəb və nəticələri barədə ətraflı məlumat verdi. BGMİ nəzdində yaradılan Ağsaqqallar Şurasının üzvü, yazıçı-publisist Əli Abbas "Xatın"dan da daha dəhşətli Xocalı qətləminin törəmələrinin tək-tək beynəlxalq məhkəməyə verilməsinin önəmindən danışdı.

Tədbirin sonunda Xocalı soyqırımı ilə bağlı hazırlanmış film nümayiş etdirildi. İştirakçılar ehsan süfrəsinə dəvət olundular.



Davide Quattieri
(İtaliya)

XOCALI

Şərqdən gələn qonağın
yükü hekayət olar –
amma mən eşitdiklərim...
inanmıram dünyada
belə cinayət ola...
Uzaq, günəşli ölkədə
25 fevral gecəsi
qarlı kölgədə
qırdılar 613 günahsız adamı –
aman vermədilər biri də qaça
Xocalı şəhid oldu,
Xo-ca -...
Elə bil muncuq
üzüldü sapınan
topasına biçdilər xocalıları –
topunan...
Xocalı!
qətlinə fərman verənlər –
canı!
bu zülmü görənlər –
canı!
götürüb-götürənlər –
canı!
Amma göylər
götürməyəcək bu qədər qanı
and içirəm:
Tanrı canı...

Tərcümə edən: Qulu Ağsəs

XOCALI - 23

Marneulidə Xocalı soyqırımına həsr edilən tədbir keçirilib

"Bu gün azərbaycanlıların və gürcülərin başına gətirilən kədər və qəm günləri eynidir. Bu gün Rusiya tərəfdən Gürcüstanın torpaqlarının 20 faizinin işğal edilməsi qeyd



olunur. Mən bu tədbirə gəlməmişdən əvvəl Sadaxlıda keçirdiyimiz toplantıda Gürcüstanın Rusiya tərəfindən 1918-ci ilin fevralın 25-də işğal olunması ilə bağlı fikirlərimi söyləmişəm. Rusiya bizə hücum etməmək barədə müqavilə bağlanmışdı. o gündən bu günə kimi yenə də işğal davam edir." Bu sözləri fevralın 25-də Marneulidə Azərbaycanlıların Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Xocalı soyqırımına həsr edilən tədbirdə çıxışı zamanı sərhədyanı Sadaxlı kənd 1 sayılı orta məktəbində gürcü dili müəllimi işləyən Darecan Xvedelidze bildirib. O, bu gün fevralın 25-i, sabah isə fevralın 26-ı günü azərbaycanlı və gürcü xalqlarına müəmmalı şəkildə simvolik olaraq bir-birinin arxasınca kədərli günlər qismət olduğunu bildirib: "Bu günlər bizim xalqlarımızın kədərli günlərini göstərir. Xocalı bəşər tarixində Dağlıq Qarabağda işğanca və zülmə həyata keçirilən ən qəddar və ağır cinayətlərlə dolu faciədir. Bu, soyqırımdır. Bu şəhər tamamilə dağıdılıb və burada yaşayan azərbaycanlılar öldürülüb, onların başına olmanın oyunlar gətirilib. Ümid edirik ki, bu cinayəti törədənlər cəzalandırılacaq, azərbaycanlıların da gürcülərin də xoş günləri olacaq və onlar işğal olunan torpaqlarına sahib çıxacaqlar," – deyə D. Xvedelidze vurğulayıb.



"Xocalıya ədalət!" kampaniyası çərçivəsində təşkil olunan tədbirdə aparıcılıq edən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov gürcü və azərbaycanlıların dostluğunun həmişə mövcud olduğunu və bu dostluğu olduğu kimi gələcək nəsillərə çatdıracaqlarını, yaxın zamanlarda Abxaziya, Osetiya və Qarabağ məsələlərinin həll olunacağına ümid etdiyini bildirib.

Tədbirdə Sadaxlı 2 nömrəli orta məktəbində çalışan daha bir gürcü müəllimi David Karkatadze, Alget kənd orta məktəbində çalışan gürcü dili müəllimi Nino Matiasvili Xocalı faciəsini zamanın, dövrün ən acı və ağır faciəsi adlandırdılar.

Tədbirdə çıxış edən Gürcüstan parlamentinin deputatları Mahir Dərziyev, Azər Süleymanov, AMM-in gənclər şöbəsinin rəhbəri Nərgiz Əliyeva Xocalı faciəsi ilə bağlı fikirlərini iştirakçılarla bölüşüblər.

Azər Süleymanov çıxışında Xocalıda işğanca ilə öldürülənlərin arasında Borçalıdan olan iki ailənin üzvlərinin də vəhşicəsinə öldürüldüyünü bildirib: "Bu tədbirdəki foto sərgidə nümayiş olunan şəkillər içində 1991-ci ildə bizim ailəmizdə olan 3 uşağın şəkili də var. Mən də 80-ci illərdə Xocalıda onların ailəsində olmuşam. Əslən Borçalıdan olan bir ailədən ata, ana, üç uşaq öldürüldü. Xocalıda yaşayan Faiq Qarabağlı üç dəfə özünü asmaq istəyib. Axırda o dəli oldu. İndi deyir, erməni ilə dost olmaq olarmı? Bu tarix yaddan çıxmaz. Mən üzümü gənclərə tuturam, bu tarixi unutmayın!" – deyə A. Süleymanov bildirib.

Qeyd edək ki, Xocalının 23-cü ildönümünə həsr olunan tədbirdə gürcülər daha fəal iştirak etdilər.

Tədbirin sonunda Böyük Muğanlı kənd ümumi məktəbinin şagirdləri Xocalıya həsr olunan şeirlər söyləyiblər. Tədbirdə Xocalıdan bəhs edən kitablar, fotosərgi və məktəblilərin çəkdiyi rəsm əsərləri nümayiş olunub.

Xocalıya həsr olunan tədbirdə Xocalının 23-cü ildönümünə həsr olunan rəsm əsərlərinin müsabiqə qalibləri diplomlarla, kitab və film toplusu ilə təltif olunub tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyünün bərpası, azərbaycanlı əsir və girovların azad edilməsi, qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpası və onların doğma yurdlarına qayıtması barədə bəyanat qəbul ediblər.

Tədbirdə Xocalı faciəsi ilə əlaqədar imzatoqlama mərasimi də keçirilib.

Qeyd edək ki, son bir ay içində Azərbaycanlıların Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Tbilisidə, Bolnisdə, Rustavidə, Qaradabanıda Xocalı soyqırımına həsr olunan tədbirlər keçirilib. Tədbirlərdə azərbaycanlılarla birlikdə gürcülər də iştirak edərək erməni vandalizminə, vəhşiliyinə nifrət və etiraz səslərini ucaldıblar. Tədbirlərdə gürcü ziyalıları, alimlər də çıxış edərək Xocalı soyqırımına münasibətlərini bildirdilər.

Tədbirdə Xocalı faciəsinə həsr olunmuş film nümayiş etdirilib. Toplaşanlara Xocalı faciəsinin statistikasını özündə əks etdirən bukletlər, broşurlar, kitablar paylanıb.

Gürcüstan paytaxtında "Xocalıya ədalət!" kampaniyası çərçivəsində yürüş keçirilib

Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı ilə Gürcüstanda "Xocalıya ədalət!" kampaniyası çərçivəsində Tbilisidə çoxsaylı azərbaycanlı və gürcü gənclərin, ziyalıların, dövlət məmurlarının, QHT və ictimaiyyət nümayəndələrinin iştirakı ilə yürüş keçirildi.

Yürüş iştirakçıları əllərində Gürcüstan və Azərbaycan bayraqları və "Xocalıya ədalət!" sözləri yazılmış plakatlarla "Rustaveli" metro stansiyası ərazisindən parlamentin köhnə binasına doğru yürüş ediblər. Burada aksiya iştirakçıları Xocalı qurbanlarını bir dəqiqəlik sükutla yad ediblər. Tədbirdə "Xocalıya ədalət!",



"Qarabağa azadlıq!", "Müharibə istəmirik!", "Yaşasın Azərbaycan və Gürcüstan dostluğu!", "İşğalçı Ermənistan dövlətinə lənət!", "Xocalı-əsrin soyqırımı!", "Gürcüstanın və Azərbaycanın ərazi bütövlüyü təmin olunsun", "Dağlıq Qarabağ Azərbaycan torpaqlarıdır" kimi şüarlar səsləndirilib.

Gün ərzində gənclər şəhərdə sakinlərə və şəhər qonaqlarına Xocalı qətləmini haqqında çap olunmuş bukletlər paylayaraq əhalini Xocalı hadisələri haqqında məlumatlandırılıblar. Bu hadisələr haqqında məlumat alan gürcü gəncləri və ziyalıları da bu aksiyaya qatılıblar.

Sonra yürüş iştirakçıları əllərində Azərbaycan və Gürcüstan bayraqları Ermənistanın Gürcüstandakı səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər. Səfirlik qarşısında təşkil olunan etiraz aksiyasında iştirakçılar "Xocalıya ədalət!", "Cinayətkarlara ölüm!" şüarları səsləndirərək Xocalı soyqırımını qatillərinin cəzalandırılmasını tələb ediblər. 200-dək aksiya iştirakçısının imzalandığı bəyanat Ermənistan səfirliyinin nümayəndəsinə təqdim edilib.

Xocalı ayının yekunu kimi aksiyaya qoşulan gənclər Xocalıya ədalət tələb edərək yerli əhalini Qarabağ həqiqətləri və Xocalı soyqırımını haqqında məlumatlandırılıblar.

Qeyd edək ki, "Xocalıya ədalət!" beynəlxalq məlumatlandırma kampaniyası Heydər Əliyev Fondunun vitse-prezidenti, İKGF-nin Mədəniyyətlərə Dialeq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə 2009-cu ildən keçirilir və hal-hazırda 50-dən artıq ölkədə mütəmadi olaraq fəaliyyət göstərməkdədir. Xocalı faciəsinə beynəlxalq səviyyədə siyasi-mənəvi və hüquqi qiymətin verilməsi məqsədini daşıyan Kampaniya nəticəsində dünyanın bir sıra parlamentləri, həmçinin İƏT Xarici İşlər Nazirləri Şurası və İƏT Parlament İttifaqı tərəfindən Xocalı qətləmini soyqırım aktı və insanlığa qarşı cinayət kimi tanınıb.



Miniatür

Kədər dolu bir GÜN

(Xocalılara ithaf edirəm)

Bu gün ən kədərli gündür. Bu gün mən ölmüşəm. Bütün Azərbaycan, bütün dünya mənim yasıma gəlib. Bu gün Xocalı Soyqırımı Günüdür. Mən də bu gün vurulmuşam. Sinəm yaralıdır. Ağır-ağır nəfəs alıram. Bu gün mən bir qoca kimi, bir gənc kimi, körpə kimi güllə yarasıyla şəhid olmuşam. Bu gün 5 yaşlı uşağın üzünü soyan kimi mənim də üzüm soyulub, gözlərim çıxarılıb, əllərim qırılıb, dirnaqlarım sökülüb. Bu gün mən

bir dağın döşündə uzanan meyidəm. Bu gün gözlərim açıqdır, amma heç kimi, heç nəyi görmürəm. Soyuqdan tir-tir əsərək səngərdə donan əsgərəm. Sinəmi güllə yalayıb keçib. Al-qırmızı qana bürünmüşəm. Amma dayanıram. Vətən eşqiylə düşmən gülləsinə tuş gəlsəm də yenə nəfəs alaraq son gücümü toplayıb düşmən qarşısına əliyalın çıxıram. Yumruqlarım düyünlənib. Qaşlarımı çatmışam. Son məramım arzularımın

çin olduğunu görmək, azad torpağımda ölmək, VƏTƏN göylərinin üzünü açıq görməkdir. Gecədir. Gözüm ulduzlara baxa-baxa yuxuya gedirəm. Əbədi bir ölüm gətirən dərin bir yuxuya! Gözüm yumulur. Mən işıqlı bir səhər görürəm. O səhər ki, mən orada olmayacağam. Ruhlar oynayıb aydın səmələrdə. Bu bahar gecikən qaranquşlar kimi ruhların rəqsi də gecikib. Bizim QƏLƏBƏMİZ kimi! Qaranquşlar bir az keçəndən sonra uçub gəldilər. Yuvalarını qurdular. QƏLƏBƏ də gələcək. Biz də YURD-YUVAMIZI quracağıq. Amma torpaqda yatan ŞƏHİDLƏR geri dönməyəcək. Onların ruhudur gecikən. Axı bu gecə onlar hələ mənzil başına çatmayıblar. Ona görə də geri gec qayıdacaqlar. Qaranquşlar kimi!

Ömür dedikləri bir karvan yolu!

Bu, doğrudur.

Bu dünya bir pəncərə,

Hər gələn baxar gedər!

Bu da doğrudur!

Xocalılar da bu pəncərədən baxdılar. Mən də baxdım, sən də baxacaqsan, o da baxacaq. Biz də baxacağıq. Amma bu baxmaqda hərə bir mənə görəcək. Kimsə peşman olacaq, kimsə sevinəcək. Amma ümumilikdə götürəndə, hamını kədər-qəm büriyəcək. Son məqamda dünyanın vəfasız olduğunu duyacağıq.

Salamat qal, dünya! Bir də Yer üzünə gəlməyəcəyəm. Salamət qal, dağlar! Çiçəyini, gülünü dərməyəcəyəm!

Qoşa bulaq! Ax, çağla həzin-həzin. Ovuc-ovuc suyunu içməyəcəyəm ...

Nizami Zillioğlu

İndi dolma, sonra da limon və mandarin

İllər boyu Azərbaycan mədəniyyətini, onun mənəvi həyatını özəlləşdirməyə çalışan və bu işdə çirkin və alçaq niyyətdə olan erməni əməlbazları, gah şanlı tariximizə, gah bizim qürurumuz olan musiqi irsimizə, mədəniyyətimizə dəş atırlar. İndi isə onların hədəfi Azərbaycanın milli mətbəxi olmuşdur. Azərbaycan tarixinə saysız-hesabsız faktlar məlumdur ki, erməni millətçiləri, azərbaycanlıların mənəvi həyatına soxulub onu zəhərləmək istəyiblər. Amma hər dəfə bu cəhd, bu niyyət sabun köpüyü kimi dağılmışdır.

Bu səfər, hədəf qadınların sevimlisi və sirdaşı olan "Podruqa" jurnalının səhifələri olmuşdur. Jurnalın nömrələrinin birində \PODRUQA 47-13\ erməni mətbəxinin təamları sadalanır. Çox təəssüf olsun ki, dolma Azərbaycan mətbəxindən oğurlanıb erməni mətbəxinin baş nümunəsi kimi oxuculara təqdim olunur və Azərbaycan süfrəsinin bəzəyi olan, onun mətbəxinin şahlarından biri hesab edilən dolmanın hazırlanması prosesindən söhbət açılır. Hələ bu nədir, bu yazıda kabab, qutab, paxlava erməni mətbəxinin inciləri kimi verilir.

Bu məsələyə münasibət bildirmək üçün Gürcüstan Parlamenti kitabxanasının sabiq məsul əməkdaşı, Tbilisidəki M.F. Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin elmi əməkdaşı Cəmilə Həciyevaya müraciət etdik. O bildirdi ki, bu işdə heç də uzağa getmək lazım deyil və rəfdən Azərbaycan Ensiklopediyasının \1979-cu il nəşri\ III cildinə müraciət etmək lazımdır. Burada 500-cü səhifədə yazılıb, "Dolma sırf Azərbaycan sözü olub" mənası belə açılır: "Dolma - nəyi isə doldurmaq, boşluğun dolması" kimi təsvir olunur və onun xüsusiyyətləri sadalanır. Erməni dili lüğətinə gəldikdə, isə burada nə dolma sözünə təsadüf olunur, nə də belə sözün hərfi mənası açıqlanır.

Onda haqlı olaraq belə fikir ortaya çıxır: bəlkə, plov, bozbaş, pitini də oğurlayıb ermənilər öz mətbəxinin "inciləri" sırasına aid edələr? Onda hələlik dolma, gələcəkdə isə limon və mandarin də...

Qəhrəmanlar



Tbilisidə yazıçı-jurnalist Emin Elsevərin 75 illik yubileyi qeyd olunub

Fevralın 15-də Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyində yazıçı-jurnalist Emin Elsevərin (Mahmudov) 75 illik yubileyi qeyd olunub.

Muzeyin direktoru Leyla Əliyeva tədbiri açaraq E.Elsevərin yaradıcılığından, Azərbaycan və gürcü xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərindən danışdı.

Sonra Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin və Tbilisidəki "Varlıq" Mədəniyyət Mərkəzinin rəhbəri Rafiq Hümət yazıçı-jurnalist E.Elsevərin həyat və fəaliyyəti barədə məlumat verib. Bildirib ki, əmək fəaliyyətinə Tbilisidə nəşr olunan "Kommunist" qəzetində başlayan E.Elsevər sonra Gürcüstan Teleradio Şirkətinin Azərbaycan dilində verilişlər redaksiyasında tərcüməçi, redaktor vəzifələrində çalışıb. 1983-cü ildən 2004-cü ilədək bu redaksiyanın baş redaktoru olub. Jurnalist, eləcə də yazıçı-tərcüməçi kimi yaradıcılığının ən məhsuldar dövrü məhz həmin illərə təsadüf edir. Həmin illərdə o, bir sıra gürcü yazıçıların əsərlərini Azərbaycan dilinə tərcümə edib.


Azərbaycan və gürcü xalqlarının dostluğunun tərənnüm etdirilməsi, xalqlarımız arasında mədəni əlaqələrin inkişafına xidmət E.Elsevərin yaradıcılığının əsas xəttini təşkil edib. Onun hekayə və povestləri "Sovet Gürcüstanı", "Azərbaycan gəncləri", "Ədəbiyyat və İncəsənət" qəzetlərində, "Azərbaycan", "Ul-duz", "Meydan" və digər jurnallarda çap olunub.

Yazıçı-jurnalistin qələm və sənət dostları, tələbə yoldaşları E.Elsevərin yaradıcılığının ayrı-ayrı məqamlarını xarakterizə edib, ona yaradıcılıq uğurları arzulanıblar.

Qeyd olunub ki, E.Elsevərin yaradıcılığına Gürcüstan dövləti yük-sək qiymət verib. O, bir sıra Fəxri fərmanlar, dövlət mükafatları, eləcə də Gürcüstanın "Ləyaqət" medalı ilə təltif olunub.



Məşhur yazıçı, Nodar Suleiskiri vəfat edib



Yazıçı fevralın 11-də, 83 yaşında dünyasını dəyişib.

Nodar Suleiskiri 1932-ci il martın 5-də Martvili rayonunun Bandza kəndində anadan olub. O, TDU-nin şərəfinə fakültəsini bitirib.

Nodar Suleiskiri ədəbi yaradıcılığa 1956-cı ildən başlayıb. O, bir çox hekayə, roman və ssenari müəllifidir. Yazıçının əsərləri rus, özbək, Litva, alman, rumın dillərinə tərcümə olunub.

N.Suleiskiri 1992-ci ildən Tbilisidən uzaqlaşaraq Marneuliyə gəlir, burada Serakvi kənd məktəbində direktor, ədəbiyyat müəllimi kimi fəaliyyət göstərib.

Yazıçı öz vəsiyyəti ilə Marneulinin Serakvi kəndində, öz evinin həyatında dəfn edilib.

Yeni nəşr

Tanınmış tədqiqatçı-jurnalist Müşfiq Borçalının "Universal" nəşriyyatında "Bu dostluğun yaşı çox..." adlı kitabı çapdan çıxıb. Bu qiymətli tədqiqat əsəri Azərbaycan-gürcü ədəbi əlaqələrinə həsr olunub.

Yenidən işlənmiş və əlavələr edilmiş ikinci nəşrin elmi redaktoru filologiya elmləri doktoru Abbas Hacıyevdir.

Kitabsevərlər tərəfindən maraqla qarşılanan kitabın müəllifi olan həmyerlimiz Müşfiq Borçalıya yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

"RegionPress"



Güləş yarışının qalibləri

Son dövrdə gənclər arasında güləş yarışlarının keçirilməsinə Marneuli rayonunun Qızılhacılı kəndində ciddi fikir verilir. Baş məşqçi, keçmiş SSR-nin idman ustası Füzuli Mursaqulov qeyd etmişdir ki, idman işlərinə rayon sakrebulosunun səlahiyyətli nümayəndəsi İslam Əsgərov və "Gürcü arzusu" partiyasından deputat seçilmiş İsmail Bayramov yaxından köməklik göstərirlər.



Bu günlərdə Qızılhacılı kəndində keçirilən beynəlxalq yarışda Azərbaycan Respublikasından (Gəncə şəhəri), Rustavi, Qori, Saqareco, Tbilisinin Leri Xabelov və Levan Tediaşvili klublarının, eləcə də "Diqomi" klubunun, Kodori, Sadaxlı, Bolnisi, Kazreti komandalarının güləşçiləri gərgin idman mübarizəsi aparmışlar. Turnirə köməkdarlıq etmiş Marneuli İdman Komitəsinin sədri Mamuka Naveriani Qızılhacılı idmançılarından xüsusi razı qalmışdır. Bizə həm də Qızılhacılıdan iş adamı Rubail Danaqranov da yaxından köməklik etmişdir. Qızılhacılı güləşçilərindən Pünhan Qurbanov 38 kq, Elvin Binnətov 35 kq, Sənan Əsgərov 29 kq, Anar Əhmədov 50 kq, Amil Əliyev 20 kq, Tural Hacıyev 23 kq çəki dərəcəsində I yeri tutmuşlar.

Marneuli Mədəniyyət Evində keçirilən yeni il bayram şənliyində Qızılhacılı güləşçiləri rayon idman komitəsi 300 ləri məbləğində pul mükafatına layiq görmüşdür.

Bundan başqa Pünhan Qurbanov Gürcüstan birinciliyində 38 kq çəki dərəcəsində gümüş, Anar Əhmədov 50 kq çəki dərəcəsində bürünc medallara layiq görülmüşlər.

Sənan Əsgərov, eləcə də Elvin Binnətov ölkə turnirinin mükafatçısı olmuşlar.

Füzuli Mursaqulov,
Keçmiş SSR-nin idman ustası

Gürcüstanda müsəlman qadınların həyatından bəhs edən yeni sayt fəaliyyətə başlayıb

Gürcüstanda müsəlman qadınların həyatından bəhs edən yeni sayt fəaliyyətə başlayıb. Bu barədə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Ramin İgidov məlumat verib. Onun sözlərinə görə, www.aile.ge saytı GMI-nin təşəbbüsü ilə bu günlərdə yaranan "Müsəlman Qadınlar İcması"nın internet saytıdır: "Adından məlum olduğu kimi bu sayt ailə mədəniyyəti, övlad tərbiyəsi və qadın hüquqları ilə bağlı yazıları ilə seçiləcək", deyər R. İgidov qeyd edib.

R. İgidov bildirib ki, aile.ge saytı "Müsəlman Qadınlar İcması"nın rəhbərliyi ilə fəaliyyət göstərəcək: "Bu saytda Gürcüstanın müsəlman xanımlarının ölkədə və dünyada ailə zəminində yaşanan, qarşıya çıxan sosial problemləri və onların həlli yolları, zərif cinslə bağlı tədbir və seminarlar, evdarlıq məsləhətləri, bir sözlə, qadın və ailə mövzusunda gənc yazarların yazıları yer alacaq".



Tbilisidə Bülbülün büstünün açılışı olub

Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin qarşısında Azərbaycan milli vokal sənətinin banilərindən olan, SSRİ xalq artisti Bülbülün büstü açılıb. Açılış mərasimindən öncə Polad Bülbüloğlu və gürcü və Azərbaycan ziyalıları, incəsənət adamları Tbilisidə ulu öndər Heydər Əliyevin abidəsini gül-çiçəklərlə ziyarət ediblər. Sonra Bülbülün büstünün açılış mərasimi başlayıb. Tədbiri Gürcüstanın sabiq Mədəniyyət Naziri, professor Valeri Asatiani açaraq büstün açılması mərasimini vacib və tarixi gün adlandıraraq: "Böyük Bülbül Tiflisə 1911-ci ildə gəlib və həyatının xoşbəxt günlərini burada



keçirib. Bu gün onun büstünün doğma şəhəri Tbilisidə açılışı bizi çox sevindirir. O, qeyd edib ki, Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi naziri Mixail Giorgadze, Tbilisi Şəhər Merinin müavini Yaulunda Qoqitidze, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, Azərbaycan xalq artisti, Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, və başqaları çıxış ediblər. Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn çıxışında Polad Bülbüloğlunun Tbilisidə keçiriləcək 70 illik yubileyini təbrik edib və

növbəti yubileyin onun doğma vətəni Şuşada keçirilməsini arzulayıb. Sonda çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu görkəmli vokal ifaçısı Bülbülün büstünün açılışı üçün Tbilisi sakinlərinə minnətdarlığını bildirib. O, öncə Gürcüstanda yaşayan azərbaycanlıların onun üçün doğma olduğunu və həmişə soydaşlarımızın vəziyyəti ilə maraqlandığını və onlara kömək etməyə hazır olduğunu deyib. Sonra o, atası Bülbülün və özünün gənclik illərinin keçdiyi Tiflisdə Bülbülün büstünün açılışını əlamətdar gün hesab etdiyini vurğulayıb: "Mən belə bir günü heç zaman unutmam. Büstün müəllifi görkəmli gürcü heykəltaraşı Qiya Caparidzeyə təşəkkürümü bildirirəm. Bu gün Tbilisi şəhər Meriyasının və Gürcüstan Mədəniyyət Nazirliyinin qərarı ilə burda bu incəsənət əsərinin açılışı oldu. Burada ən başlıcası odur ki, Bülbül Mirzə Fətəli Axundovun evinə baxır. Bilirsiniz, bu əlamətdar gün və tarixdir. Məşhur Azərbaycan yazıçıları Tiflisdə yaşayıb, yaradıblar. Bu gün Kür çayının suları da Xəzərə axır. Bu bir simvolik bənzətmədir. Bizim gürcü xalqı ilə dostluğumuz həmişə davam edəcək. Mən bütün Tiflis sakinlərinə minnətdarlığımı bildirirəm. Bu, bizim mədəniyyətlərimizə verilən yüksək qiymətdir. Sabah Tbilisidə gözəl bir teatr salonunda mənim 70 illik yubileyim qeyd olunacaq," Polad Bülbüloğlu bildirib.

Bülbülün büstünün açılışından sonra Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində gürcü və Azərbaycan dillərində Azərbaycanın xalq artisti, əməkdar incəsənət xadimi, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna həsr edilən "Polad-Gürcüstanın dostu" adlı kitabın təqdimatı keçirilib. Tədbiri Gürcüstanın sabiq Mədəniyyət Naziri, professor Valeri Asatiani açdı. Təqdimat mərasimində Gürcüstan Mədəniyyət və



Abidələrin Mühafizəsi naziri Mixail Giorgadze və digər rəsmilər iştirak edib. Təqdimat mərasimində P. Bülbüloğlu Tbilisi şəhərinin mədəni inkişafındakı xidmətlərinə görə diplomu ilə təltif olunub və Tbilisinin "Fəxri vətəndaşı" medalına layiq görülüb. Tbilisi şəhər merinin müavini Y. Qoqitidze P. Bülbüloğlunu oktyabr ayında Gürcüstan paytaxtında keçiriləcək "Tbilisoba" bayramına dəvət edib. Azərbaycan Mədəniyyət Muzeyinin direktoru Leyla Əliyeva P. Bülbüloğluna "Azərbaycan xalqçaları" kataloqunu hədiyyə edib.

Tədbirdə Qori şəhərindən gələn qadınlardan ibarət xor ansamblı Polad Bülbüloğlunun əsərlərini və digər gürcü mahnılarını ifa ediblər. P. Bülbüloğlu ansamblın üzvlərini Bakıya dəvət edib.

Təqdimatı keçirilən "Polad-Gürcüstanın dostu" adlı kitab "XXI əsr-Mədəniyyətlər Dia-loqu" Assosiasiyasının və Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin təşkilatçılığı ilə nəşr edilib. Kitabın redaktoru sabiq Gürcüstan Mədəniyyət Naziri Valeri Asatiani, tərtibçisi Azərbaycan Mədəniyyət Muzeyinin direktoru Leyla Əliyeva, nəşrdəki xatirə, yazı və müsahibələrin tərcüməçisi Muzeyin əməkdaşı Leyla Çavqalovadır.

Nizami Məmmədzadə

Polad Bülbüloğlu: "Tiflisdə mənə həyatımın yeni səhifəsini hədiyyə etdilər"



Bu sözləri Polad Bülbüloğlu Gürcüstan paytaxtında təntənəli şəkildə qeyd edilən 70 illik yubileyi münasibəti ilə təşkil edilən konsertində deyib. Qeyd edək ki, fevralın 21-də Tbilisidə Cansuq Kaxidze adına Musiqi və Mədəniyyət Mərkəzində Azərbaycanın Rusiyadakı səfiri, xalq artisti, görkəmli müğənni Polad Bülbüloğlunun 70 illik yubileyi ilə bağlı konsert baş tutub. Konsertə Moskvadan, Bakıdan qonaqlar, Gürcüstan dövlətinin rəsmiləri, parlament deputatları, Azərbaycan səfiri Azər Hüseyn və səfirlik əməkdaşları, müxtəlif universitetlərin rəhbərləri, görkəmli incəsənət adamları, Tbilisi sakinləri, Gürcüstanda azərbaycanlıların yaşadığı bölgələrdən gələn soydaşlarımız Polad Bülbüloğlunun Tbilisi simfonik orkestrinin müşayiəti ilə ifa etdiyi müxtəlif mahnıları sevinclə dinləyiblər. Polad Bülbüloğlunun ifaları dəfələrlə tamaşaçıların alqısına səbəb olub.

Konsertin başlanğıcında çıxış edən Polad Bülbüloğlu çoxdandır oxumadığını, Rusiyada Azərbaycanın səfiri vəzifəsində işlədiyi zaman yaradıcılıqla məşğul olmağın çətin olduğunu bildirdi: "Mənim 70 illik yubileyim ilə bağlı tədbirlər Moskvada, Bakıda təntənəli şəkildə keçdi.

Mənim ünvanıma təbriklər söylənilirdi, mənə hədiyyələr, mükafatlar verildi. Bu gün isə ikinci vətənim Tbilisidəyəm.

Bunun üçün dostum, sabiq mədəniyyət naziri işləmiş Valeri Asatianiyə minnətdaram. Dünən atamın Mirzə Fətəli Axundovun evinin yaxınlığında büstünü açdıq.

Burada iki azərbaycanlı rastlaşdı. Bu bir simvolik görüşdür. Bu büst tarixi dostluğumuzu daha da möhkəmləndəcək. Bu dostluq heç zaman pozulmayacaq. Bu dostluq əbəddir!", deyərək 70 yaşlı yubilyar bildirib.

Sonra o, Cansuq Kaxidze adına Musiqi və Mədəniyyət Mərkəzində dirijor Vaxtanq Kaxidzenin rəhbərliyi ilə Tbilisi simfonik orkestrin müşayiəti ilə "Ay dilbər!", "Qara tellər", "Xumar oldum", "Ay bəri bax!", "Gəl, ey səhər!" və "Qorxma, mən sənənləyəm!", "Sevənlərin şalələri" filmlərində oxuduğu mahnıları ifa edib.

Konsertdə yubilyarın oğlu 13 yaşlı Murtuza Bülbül orkestrdə bir musiqi nömrəsinə dirijorluq edib.

Konsertdə gürcü dirijoru Vaxtanq Kaxidze, Azərbaycanın xalq artisti, maestro Cavanşir Cəfərov Polad Bülbüloğlunun ifa etdiyi mahnılara dirijorluq ediblər.

Konsertin yekununda tamaşaçılara təşəkkür edən Polad Bülbüloğlu Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixail Giorqadzeyə Azərbaycan mədəniyyət naziri Əbülfəs Qarayevin salamını çatdırıb və onu Azərbaycana dəvət etdiyini söyləyib. Tədbirin son dəqiqələrində Polad Bülbüloğlu SSRİ xalq artisti Nani Breqvadzenin konsertə gəldiyini bilib və onunla səmimi şəkildə görüşüb.

Tədbirin sonunda Polad Bülbüloğlu gürcü dilində "Lalebi" ("Lələlər") mahnısını ifa edib.

Polad Bülbüloğlu çıxışının sonunda "Tiflisdə mənə həyatımın yeni səhifəsini hədiyyə etdilər", deyərək yubiley konsertinə gələnlərə bir daha təşəkkür edib.

Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin rəhbəri Mixail Giorqadze Polad Bülbüloğlunun 70 illik yubileyinə çoxdan hazırlaşdıklarını və bu yubileyin vacib bir tədbir olduğunu bildirdi: "Bu bizim dostluq və qardaşlıq tədbirimizdir. Bizim mədəni münasibətlərimiz daha da daha da genişlənəcək. Mən may ayında Bakıda keçiriləcək beynəlxalq konfransda iştirak etməyə hazırlaşırıam. Qeyd edim ki, mən ilk rəsmi səfərimi Azərbaycana etmişəm. Mən bu rəsmi səfəri səbirsizliklə gözləyirəm", deyərək Gürcüstanın mədəniyyət naziri vurğulayıb.



"Oskar"ın qalibləri məlum oldu

Amerika Kino Akademiyasının "Oskar" mükafatının bu ilki qalibləri məlum olub.

Qaliblərin siyahısını təqdim edirik.

Ən yaxşı film: "Berdmen"

Ən yaxşı rejissor işi: Alehandro Qonzales İnyarritu

Ən yaxşı orijinal ssenari: "Berdmen"

Ən yaxşı uyğunlaşdırılmış ssenari: Qreyam Mur – "İmitasiya oyunu"

Ən yaxşı aktrisa: Culianna Mur – "Hələ də Alis"

Ən yaxşı aktyor: Eddi Redmeyn

Ən yaxşı ikinci plan qadın rolu: Patrisiya Arkett – "Uşaqılıq"

Ən yaxşı ikinci plan kişi rolu: Conatan Kimbl Simmons – "Mübtəlalıq"

Xarici dildə ən yaxşı film: "İda"

Ən yaxşı qısametrajlı bədii film: "Telefon zəngi"

Ən yaxşı qısametrajlı sənədli film: "Crisis Hotline: Veterans Press 1"

Ən yaxşı quruluşçu rəssam-dekorator: Anna Pinnok – "Böyük Budapeşt Oteli"

Ən yaxşı qrim və saç düzümü: Franses Hannen və Mark Kolir – "Böyük Budapeşt Oteli"

Ən yaxşı geyim dizaynı: Milena Kanonore – "Böyük Budapeşt Oteli"

Ən yaxşı orijinal musiqi: Aleksandr Desplat

– "Böyük Budapeşt Oteli"

Ən yaxşı mahnı: "Şərəf" – "Selma" filmindən

Ən yaxşı səs tərtibatı: "Mübtəlalıq"

Ən yaxşı səs montajı: "Amerikalı snayper"

Ən yaxşı operator işi: Emmanuel Lubetski – "Bördmen"

Ən yaxşı montaj: Tom Kross – "Mübtəlalıq"

Ən yaxşı vizual effekt: "Ulduzlararası"

Ən yaxşı sənədli film: "Dördüncü vətəndaş"

Ən yaxşı qısa animasiya filmi: "Ziyafət"

Ən yaxşı bədii animasiya filmi: "Qəhrəman altılıq".





**Yəhya
Borçalı**

Qismət olsun

Nə gözəl yaradıb yaradan sizi,
Gözəllikdə yoxdu tayın bəy, xanım.
Qismət olsun sizə bəxtəfər izi,
Şirin gəlsin ilin, ayın bəy, gəlin.

Həyatın qanunu yaranıb belə,
Yaşayın həyatda siz gülə-gülə,
Şirin söhbətləriniz yayılsın elə,
Dediğiniz arzuya çatın bəy, gəlin.

Yəhya arzulayırsınız bil gözəl günlər,
Sevindirsin sizi gələcək illər,
Sizinlə fəxr etsin hər yerdə ellər,
Gülə-gülə gəlsin yayın bəy, xanım.



**Yəhya Budaqov
(Şəmşöylü)**

Bu yerlərdə

Sıra-sıra, dəstə-dəstə,
Qazlar uçar bu yerlərdə.
Çıxar üzə gül, bənövşə,
Ətir saçar bu yerlərdə.

Talasının rənginə bax,
Çiçəyi qır-döşünə tax,
Öz qəlbini qəlbinə çax,
Qonaq əylən bu yerlərdə.

Quşlar oxur həzin-həzin,
Bulağı var sərin-sərin,
Bu yerlərdə gözənlərin,
Sorağın al bu yerlərdə.

Gözəl eldi, gözəl oba,
İlk - əzəli nənə-baba,
Yəhya deyir, nədir soba,
Ocaq yanır, bu yerlərdə.

Bənzəmən

Təbiətin tərəvətli çiçəyi,
Bu yerlərin çiçəyinə bənzəmən.
Mən bir ətir qoxusunda küləyi,
Bu yerlərin küləyinə bənzəmən.

Çıxsan onun əl çatmayan başına,
Valeh olsan qayasına-daşına,
Çox dolanıb özün yorma boşuna,
Bu yerlərin zirvəsinə bənzəmən.

Şirin olar söz-söhbəti məzəli,
Sürmə çəkmək gözəllərin əzəli,
Maral olsa o yerlərin gözəli,
Bu yerlərin gözəlinə bənzəmən.

Çıxar yerin dərin-dərin qatından,
Qonağı var çox uzaqdan, yaxından,
Nə qədər də şirin olsa dadından,
Bu yerlərin bulağına bənzəmən.

Şair çoxdu şairlərin içində,
Söz-söhbəti aşıqların dilində,
Yəhya yazar vədəsində, yerində,
Bu yerlərin şairinə bənzəmən.

Qərarı var

(Şair Ağacanın Dollu Mustafa
açı bilmədiyi bağlaması)

Şair Ağacan

Bir səhrada 5 dərviş xəlvə olub,
Onların taxt üstə xub qərarı var.
Bir bəddəndə 92 əl gördüm,
Bədən bir, gərdən 3, beş də səri var.

Yəhya Borçalı

Səhra ildi, 5 bayramı xəlvə olub,
Onların həyatda xub qərarı var.
O fəsildi, 92 günün var,
Bir fəslin üç ayı, beş də səri var.

Şair Ağacan

80 min molladı, 80 min seyid,
80 min biyaban, 80 min meyid,
Bir səhrada gördüm 80 min şəhid,
80 min şəhidin bir məzarı var.

Yəhya Borçalı

Mollalar, seyidlər yazıbdı sözü,
Onların içində çox azdı düzü,
Ağ olur düzlərin həmişə üzü,
80 min sözlərin bir kitabı var.

Şair Ağacan

Ağacan oxusun sənə bir ayə,
Məhəmməd hansı gün gəlib dünyaya,
Həzrət Əli harda düşdü sevdəyə,
“Ya” deyən kim olub, nə nəzəri var?

Yəhya Borçalı

Yəhyayam, yazıram sənə bir ayə,
Məhəmməd düşənbə gün gəlib dünyaya,
Onun evində Əli düşdü sevdəyə,
“Ya” deyən Cəbrayıldı - çox nəzəri var.

Nazəninin ad günüdür

(Əzizim Nazəni müəllimə)

Bu gün sənin ad günüdür,
Əfsanədi, nağıldımı?
Bu gün sənin ad günüdür,
Dərd başımdan dağıldımı?!
Başımdan tökdüyün sözlər,
Şəkərdimi, noğuldumu?!
Mizrab dəyməyəcə bəndəm,
Bu gün köklənmiş bir sazam.
Nazəninin ad günüdür,
Gərək ona tərif yazam...

O gözəllik aşıqıdır,
Həzz almağa yaranıbdır.
Girib eşqin dəryasına,
Çimib-çıxıb, daranıbdır...
Özü şair arvadıdır,
Bu yolda ustalanıbdır,
Mizrab dəyməyəcə bəndəm,
Bu gün köklənmiş bir sazam,
Nazəninin ad günüdür,
Gərək ona tərif yazam!..

Yaşı yüzə çatmasa da,
Kaş ki, yüzü yaxalaya.
Bircə kəlmə sözü bəsdə,
Bir qoşuna, bir alaya,
Qorxuram, söz xəzinəmi,
Alt-üst edə, uralaya,
Mizrab dəyməyəcə bəndəm,
Bu gün köklənmiş bir sazam,
Nazəninin ad günüdür,
Gərək ona tərif yazam!..

Borçalının gül balası,
Özü də bir, sözü də bir.
Adam var iki üzdedir,
Bu gözəlin üzü də bir!...
Anlamıram, qanammıram,
Bu nə möcüzə, bu nə sirr?
Bu gün köklənmiş bir sazam,
Bu dünyaya sığışmazam,
Nazəninin ad günüdür,
Gərək ona tərif yazam!..

Mən çıxmışam söz ovuna,
Sözlər düşüb pərən-pərən.
Fikirlərim düşünləşib,
Qoymur mətləb üstə gələm.
Dərdimdən xəbərsiz deyil,
Bu el-oba, bu el-aləm,
Bu gün köklənmiş bir sazam,
Bu dünyaya sığışmazam,
Gərək nazlı Nazəniyə,
Nazlandıqca tərif yazam!..

Bir nəğmə var

Ürəyimdə oxunmamış,
Bir nəğmə var,
O nəğmə ki,
Qanadında neçə-neçə,
Xoş arzular,
O nəğməmi bir körpətək,
Ürəyimdə əzizlədim,
O nəğməmlə uzun-uzun,
İllər boyu yol gözlədim.
O nəğməmi oxumadım,
Bir kimsəyə.
Birdən,
Sənin xatirinə dəyər deyər.
Səndən başqa,
Kim anlayar,
Duyar məni.
Söylə kimə oxuyardım,
Gülüm, sənsiz bu nəğməmi.
Bu məhəbbət nəğməsidir,
Bu bir həsrət nəğməsidir.
Bu nəğmənin adı sevgi,
Bu nəğmənin,
Hər atəşi, odu sevgi.
Doğma edib bu həyatda,
Neçə-neçə yadı sevgi.
Gözləyirəm...
Bir gün gəlib,
Tutacaqsan əllərimdən.
Ay işığı,
Bir sən - bir mən.
Bir tərəfdə qumlu sahil,
Bir tərəfdə mavi dəniz,
Sahillərə hücum çəkən,
Göy dalğalar.



**Mayqa
Mətin**

Qonaq gəlsən...

Mənim ömür bağçama,
Qonaq gəlsən ollam şad.
Hər meyvədə bir ləzzət,
Hər meyvədə bir cür dad.

Mən necə tərifləyim,
Bağımın meyvəsini?
Yeyən fikrini desin,
Yaxın olsun, ya da - yad!

Şairlər müxtəlifdir,
Şiri var, pələngi var.
Hər şirin, hər pələngin,
Öz dərisi, rəngi var...

Şair var ki, əlində,
Bircə dəstə gül tutub.
Şair var ki, boynunda,
Gül-çiçək çələngi var...

Barışammadım

Dedim dilə-dişə düşməsin eşqim,
Utandım, Leyliylə yarışmadım.
Şirini də ötdüm, kölgədə qoydum,
Tüstüləndim, amma alışmadım...

Gözüm səni gəzdirdi, səni aradı,
Seçəmmədin qatıq ağdı, qaradı?!
Bu saxta məhəbbət kimə yaradı?!
Mənimlə qaynayıb-qarışmadım...

Dözmədim dərdlərim çatanda minə,
Bu yükün altında tənqidini sinə,
İsinə bilmədim buz nəfəsinə,
Mən sənin eşqindən heç nə qanmadım...

Səndə qeyrət yoxmuş, bunu ki, bildim,
Daha yaddaşından adını sildim,
Nə mənim özümü danışı bildim,
Nə məni özgedən soruşmadım...

Gecələr yuxumu qarışdırdım da,
Mətinə içindən alışırdım da,
Neçə küslüləri barışdırdım da,
Mən özüm-özümü barışmadım...

Ləpələri qucaqlayıb,
Haray salan qağayılar.
Dinləyəcək,
Orda məni,
Sənin üçün oxuyacam,
Həzin-həzin o nəğməmi.
Dalğalar da can ataraq,
Çırpılacaq sahillərə.
Qürub edib batan günəş,
Tələsəcək al səhərə.
Oxunmamış o nəğməmi,
Oxuyarkən,
Bəlkə elə göy üzündə,
Ayla Günəş qovuşacaq.
Sevgililər bir-birinə,
Gülümsəyib soruşacaq.
Sevən könül,
Dayanarmı bu həsrətə,
Əhsən deyək,
Tükənməyən bu sevgiyə,
Məhəbbətə.
Qayıt, gülüm,
Bahar fəslə gül-çiçəklər,
Açanda gəl.
Uzaq, qərrib ölkələrdən,
Quşlar geri uçanda gəl.
Elə gəl ki,
Gül-çiçəkdən,
Sənə çələng toxuyum mən,
Oxunmamış o nəğməmi,
Sənin üçün oxuyum mən.



Rəna Əzizova

Sevgilim

Səndən nə istədim? Bir ovuc sevgi.
Sənsə əsirgədin bir damla eşqi.
Küfr etdin qiymədin kiçik sevinci,
Məni dildən-dilə salan sevgilim.

Sevdim cani-dildən təmiz ürəkdən,
Qorudum sevgimi əsən küləkdən,
Məhrum etdin məni arzu-diləkdən,
Məni dildən-dilə salan sevgilim.

Nə tufan ram etdi, nə əsən yellər,
Nə boran səbr etdi, nə coşan sellər,
Vurdu yerdən yerə vicdansız dillər,
Məni dildən-dilə salan sevgilim.

Məni məndən alan könül həmdəmmim,
Məni dərdə salan nifrətim, qəmim,
Dilim gəlməyə də sənə sevgilim,
Məni dildən-dilə salan sevgilim.

Bəlləndim

Dəniz kimi dalğalandım,
Ümman kimi lilləndim.
Axıb gəldim, bir səhrada,
Asta-asta gölləndim,
Dindirdilər kəlmə-kəlmə,
Cavab verdim sözlərə,
Nə artıq bir söz danışdım,
Nə də yersiz dilləndim.

Bahar kimi buludlandım,
Leysan kimi töküldüm,
Nə düşməyə boyun əydim,
Nə namərdə büküldüm,
Sıldırım qayalardan,
Dosta yollar çəkildim,
Dağa-daşa səs salaraq,
Yamaclarda selləndim.

Dağ çayıtək quzeylərdən,
Dərələrə axmışam,
Köpüklənib sahillərdən,
Qayaları yıxmışam,
Qəm-xanəyəm, çox darısqal,
Keçidlərdən çıxmışam,
El içində yavaş-yavaş,
Mən tanıdım, bəlləndim.

**Dilqəm
Səmədoğlu**



Sən düşün kimi

Eh, necə darıxdım biləydin barı,
Bu axşam yadıma sən düşün kimi.
Üstümə dünyanın qəmi ələndi,
Möhtəşəm dağlara çən düşün kimi.

Bilirsən ki, təkcə sənədi meylim,
Həsrətin sinəmdə köz olub, neynim.
Görəndə üzünü açılır eynim,
Şəhli bir çiçəyə gün düşün kimi.

Sənsiz keçən ömrü almaram saya,
Bəlkə bu sevgimi sevanlər duya.
Qartala ruh verər zirvədə qaya,
Dağlara hay-haray, ün düşün kimi.

Çıxmırsan yadımdan, ay el maralı,
Gəzib dolanıram dərdli, yaralı,
Bu ahıl çağında eldən aralı,
Heç kəsi düşməsin mən düşün kimi.

Kövrəlir buludtək gözlərim dolur,
Hicran saçlarımı yolduqca-yolur,
Dilqəm, şair könlüm pərişan olur,
Vətənnən bir anlıq gen düşün kimi.



Əli Qəmli

Zəlimxana

(Xalq şairi
Zəlimxan Yaquba
ithaf olunur)

Başkeçidin yaylaqları,
“Gəl-gəl” deyir Zəlimxana.
Durna gözlü bulaqları,
“Gəl-gəl” deyir Zəlimxana.

Axan çaylar gur səsinde,
Bülbüllər sən nəğməsində,
Uca göylər sədasında,
“Gəl-gəl” deyir Zəlimxana.

Sıra dağlar, gen dərələr,
Əlvən-əlvən mənzərələr,
Səhər şəhli bənövşələr,
“Gəl-gəl” deyir Zəlimxana.

“Yemlikli”nin şiş zirvəsi,
“Yastı qarı”ın ağ sinəsi,
Çobanların tütək səsi,
“Gəl-gəl” deyir Zəlimxana.

Gözü nəmli ağ buludlar,
Sinəsində min arzu var,
Asta gedən çən-dumanlar,
“Gəl-gəl” deyir Zəlimxana.

Gorarıda Qəmli Əli,
Yaman sevir şairləri,
Ürəyində qonaq yeri,
“Gəl-gəl” deyir Zəlimxana.



Azərbaycanlıların
Mədəniyyət
Mərkəzi

Region

№04 (179)
27.02.2015

Qəzet 2008-
ci il martın
15-dən çıxır

REGION PRESS

İctimai qəzet

**Vətənə borcunu
ödəmədən ölən
insan bədbəxtidir.**
Jozef Fletçer

3 Mart Ana günüdür


Təbrik edirik!

“İnsanları işığa çıxaran çıraqlar” (Viktor Hüqo) – müəllimlər haqqında nə qədər yazılsa da yenə azdır.

Bu şərəfli peşə sahiblərindən biri də Bolnisi şəhərindəki “Davitiani” ümumtəhsil məktəbinin direktoru Marina Pavlovna Qorşkovadır. Marina xanım düz 24 ildir ki, məktəbliləri kamilliyə çatdırmaq yolunu tutub. Otuz nəfər soydaşımızın da təhsil aldığı “Davitiani” məktəbinin qazandığı nailiyyətlərdən təkə bölgə səviyyəsində deyil, həm də ölkə miqyasında danışılır.

Marina Qorşkovanı qarşından gələn Ana Günü münasibətilə səmimi təbrik edir və bu şərəfli işində yeni uğurlar arzulayırıq!

“RegionPress”



Novruz bayramı yaxınlaşır



Su çərşənbəsi

Məlumdur ki, istər qədim türk, istərsə də islami yaradılış haqqında görüşlərdə su ən üstün ünsürdür. Hətta yaradılışdan əvvəl bütün varlığın yal-nız sudan ibarət olması haqqında qədim türk mifi də mövcuddur. Ümumiyyətlə, dünyanın əksər xalqlarında su ilə bağlı miflərdə suyun bu keyfiyyəti - od, torpaq, hava ilə bərabər yaradılışın əsas ünsürlərindəndir olması daha qa-barıqdır. Əslində Novruz bayramının ilk çərşənbəsinin su adı ilə qeyd olunması insanın yaradılış prosesinin ilkin mərhələsinin qeyd olunmasıdır. Su çərşənbəsində xalq arasında bu gün də yaşadılan mərasimlər bu fikri təsdiq etməkdədir. Su çərşənbəsində suyun qutsal mahiyyəti ona inamda bir daha ifadə olunur. Bütün mifik mənlərdə su həyat verən, dirildən, sağlamlıq və xoşbəxtlik verən bir müqəddəs inam obyektinə kimi çıxış edir.



Od çərşənbəsi



Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbə-od çərşənbəsi insanın yaradılış prosesinin ikinci mərhələsinin, od ünsürü ilə bağlı mərhələnin mifik təzahürüdür. Mövcud tədqiqatlarda bayram ərəfəsi odla bağlı ritual və mərasimlərin aktiv mövcudluğu daha çox odun müqəddəs mahiyyəti ilə əlaqələndirilib. Qədim türk mifologiyasının özündə odla bağlı müxtəlif motivlər mövcud olmuşdur və Novruzdakı odla bağlı rituallar bu görüşlərlə bağlıdır.

Həyatın əsas 6 qanunu

Bu qanunlara əməl edin.

Bizim həyatımızda müəyyən qanunlar var ki, onlara riayət etmək lazımdır. Bu, kainatla daha ahəngdar əlaqə qurmağa, istəkləri daha sürətli yerinə yetirməyə və daha xoşbəxt insan olmağa kömək edir. Qanunlar bunlardır:

1. Nə verirsinizsə, o da sizə qaydır

Əgər siz özünüza qarşı yaxşı münasibət gözləyirsinizsə, onda həmçinin başqalarına yaxşıqla yanaşın. İnsanları sevin, yaxşıqlıq edin, hədiyyələr edin. Daha əliaçıq insan olmağa çalışın.

2. Kənarında baş verənlər sizin iç dünyanızın güzgüsüdür

Əgər həyatınızda baş verənlər sizin xoşunuza gəlmirsə, onda daxili dünyaya fikir verin və səbəbini orda tapın. Onu dəyişsəniz, sizin ətrafınız da dəyişər. Əgər siz öz bədənini sevmirsinizsə, o xəstələnir.

3. Oxşar oxşarı cəlb edir

Yaxşıqlıq yaxşıqlığı cəlb edir, qorxular həyata keçir, pis fikirlər bu-meranqla qaydır. Siz nəyi cəlb etmək istədiyinizi özünü seçir-siniz.



4. Sevgi möcüzələr yaradır

Bu ən böyük sağaldan gücdür. Özünüza və başqa insanlara qarşı sevgi hissi pozitiv transformasiyada sizin birinci hədəfinizdir.

5. Fikirlər həyata keçir

Hər şey sizin beyninizdə başlayır. Sizin fikirləriniz hər şeyin açarıdır. Xəstəlik və sağlamlıq, sərvət və yoxsulluq - bunların hamısını siz özünü yaradırsınız.


6. Məsuliyyət

Məsuliyyət qanunu, bütün başqa qanunlar kimi çox əhəmiyyətlidir. Onun mahiyyəti qurban rolunu buraxmaqdadır. Ətrafdakıları günahlandırmağı dayandırmaq və həyatınızı öz əllərinizə götürmək lazımdır. Siz hər şeyi bacaracaqsınız, əsas buna inanmaqdır!

Bu həyatın əsas qanunlarıdır. Onları xatırlayın və xoşbəxt olun!

Bu ölkədə saat sağdan sola işləyir

Dünyanın yalnız bir ölkəsi istisna olmaqla, qalan bütün dövlətlərdə saatin əqrəbləri soldan sağa doğru hərəkət edir.



Hələ qədim dövrdə misirlilər günəşin çıxıb-batma hərəkətinə uyğun saat yaradıblar və əqrəblərin istiqamətini ona uyğun düzəldiblər. Boliviya da isə saatlar sağdan sola doğru işləyir. Dəyişiklik La Pas şəhərindəki parlament binasının saat qülləsindən başlanılıb.

Prezident Eva Maralesin göstərişi ilə bütün əqrəblər və saniyəölçənlər əks istiqamətdə hərəkət etdirilir. Bunu isə bəziləri Cənub yarımkürəsində günəşin sağdan çıxıb soldan batması, digərləri isə boliviyalıların müstəqilliyini bu cür ifadə etmələri ilə əlaqələndirir.

Marsda yaşayacaq 100 könüllü seçildi

Ömrünün qalan hissəsini Mars planetində keçirməyə könüllü razı olan 100 nəfərin adı artıq müəyyənləşib.

"Mars One" layihəsinin təşkilatçıları Qırmızı planetdə yaradılacaq ilk yaşayış məskəninə gedəcək ekspedisiya üzvlərini müəyyənləşdiriblər. Holland layihəsinə qoşulanlar arasında qonşu ölkələrdən ancaq Rusiya vətəndaşlarının adı var. Seçilən 50 kişi və 50 qadın son mərhələdən keçdikdən sonra 2025-də Marsa uça biləcəklər.

Ömürlük olaraq Marsda qalacaq realiti-şounun iştirakçılarını gün boyu kame-ralar müşahidə edəcək.

Qeyd edək ki, indiyə qədər yarışa qatılmaq üçün dünyanın müxtəlif ölkələrindən 202 586 könüllü müraciət edib.



Azərbaycanlıların Mədəniyyət Mərkəzinin və Marneuli rayonundakı Qullar ümumi məktəbinin kollektivləri ustad aşiq **Əmrəh Gülməmmədovun** oğlu **Tapdıq Paşayevin** vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verirlər.
Allah rəhmət eləsin!



*Bir kişi yolnan gedir,
birdən dərin bir quyuya düşür. Nə qədər eləyir çıxma bilmir, axırda öz-özünə deyir:
- Bu dəfə də çıxma bilməsəm çıxıb gedəcəm evə.*

*Bir dost digərinə:
-Sənin ayaqqabularının biri niyə sarı, o biri qırmızıdır?
-Bilmirəm, evdəki də belədir.*

Təsisçi:

Azərbaycanlıların

Mədəniyyət Mərkəzi (AMM)



AMM-in sədri:

Fazil HƏSƏNOV

Redaktor:

Binnət ƏLİOĞLU

Məsul katib:

İbrahimxəlil

Texniki redaktor:

Əkrəm QƏHRƏMANOV

Kompyuter tərtibatçısı:

Bahar MƏMMƏDOVA

Redaksiyanın ünvanı:

Marneuli şəhəri, Çolokaşvili küç. 3

İndeks: 3000 Tel.: (+995 357) 22 29 29

Faks: (+995 357) 22 57 88

E-mail: regionpress@yahoo.com

Qəzetimizi Facebook səhifəmizdə də oxuya bilərsiniz:

https://www.facebook.com/regionpress.AMM

Qeydiyyat şəhadətnaməsi:

09.09.2004. №43/5 z—9

Fakta və ifadə olunan fikrə görə məsuliyyəti müəlliflər daşıyır. Qəzet pulsu yayımlanır.

TİRAJ: 2000